

İÇİNDƏKİLƏR

✂ Universitet xəbərləri	3
✂ Gənclik	16
✂ <i>Hamlet İ saxanlı</i> . Amalından dönməyən fədai - Əlövsət Osmanlı	20
✂ Улькер Исаева: «женщине, которая волею судьбы осталась одна, весьма сложно бороться с определенным негативным отношением к себе» (<i>Натали Александрова</i>)	22
✂ Bilik fondu zərurətdən yaranmışdır	25
✂ Soydaşlarımız dünyada	28
✂ Türk dünyası	30
✂ Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı saziş qüvvəyə minib	32
✂ Həmvətənlərimiz dünyada	34
✂ Mədəniyyət	36
✂ İKT	38
✂ Dünya	40
✂ <i>Araz Aslanlı</i> . Cumhurbaşkanı Erdoğan'ın Azərbaycan ziyarəti: yola devam	42
✂ Soydaşlarımız dünyada	44
✂ İslam dünyada	46
✂ <i>Patrisiya Haysmit</i> . Fahişenin ər evindəki macərəsi	48
✂ Elm	54
✂ Sosial	56
✂ Turizm	60
✂ Təbabət	62
✂ Mozaika	65
✂ İdman	68



1995-ci ilin
yanvarından çıxır

Təsisçi:
Xəzər Universiteti

Baş redaktor:
Hamlet İ saxanlı

Baş redaktor müavini:
Əlirza Balayev

Redaksiya heyəti:
Camal Mustafayev
Cəmil Həsənlı
Nizami Cəfərov
Knyaz Aslan
Əfqan Abdullayev



Rəssam:
Mir Rafiq Əbdülrəhimov

Kompüter tərtibatçısı:
Nigar Aydamirova

Foto:
Media Mərkəzi

Ünvan:
Bakı, Məhsəti küç.11,
("Neftçilər" metrosunun yanı)
Tel.: (+99412) 323 93 13
(+99412) 421 10 93 (209)
GSM: (+99450)321 31 69
Faks: (+99412) 493 93 79
E-mail: xazarxabar@khazar.org
Şəhadətnamə: 376
İndeks: 67178
Tiraj: 3000

UNİVERSİTET XƏBƏRLƏRİ

HÜQUQ TƏDRİS MƏRKƏZİNDƏ NÖVBƏTİ TƏLİM

Xəzər Universitetində fəaliyyət göstərən Hüquq Tədris Mərkəzində iyunun 28-də vəkillik peşəsi ilə bağlı növbəti təlim keçirilmişdir. "Mülki iş üzrə apelyasiya və kassasiya şikayətlərinin hazırlanması" mövzusunda təlimi Vəkillər Kollegiyasının üzvü Arzu Əlizadə aparmışdır. Təlim zamanı gənc hüquqşünaslar hüquqi sənədlər üzərində işləmiş, apelyasiya və kassasiya şikayətlərinin hazırlanması üzrə bacarıqlarını artırmışlar.

MÜƏLLİMİMİZ BEYNƏLXALQ QURULTAYDA

İyunun 26-dan 29-a kimi Türkiyə Cümhuriyyətinin Əskişəhər şəhərində Əskişəhər Türk Mədəniyyət Cəmiyyəti, şəhər valiliyi və bələdiyyəsinin təşkilatçılığı ilə "Dünya sivilizasiyaları içində Türk sivilizasiyası: tarix və dil məsələləri" mövzusunda qurultay keçirilmişdir. Qurultayda Azərbaycandan Xəzər Universitetinin Tarix və arxeologiya departamen-

tinin müəllimi Dilavər Əzimli "Sovetlər dönəmində türk tarixinin təhrifinə dair" mövzusu ilə iştirak etmişdir. O, Azərbaycan nümayəndəsi kimi qurultayın son günündə yaradılmış idarə heyətinə də üzv seçilmişdir. Qurultayın hər iki ildən bir keçirilməsi, qurultaylararası dövrdə isə idarə heyətinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

ƏMƏKDAŞLARIMIZ TƏHSİL NAZİRLİYİ VƏ DÜNYA BANKININ BİRGƏ SEMİNARINDA

İyunun 30-da Təhsil Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə Dünya Bankının Azərbaycan ofisində təhsildə keyfiyyətin təminatı üzrə layihənin müzakirəsinə həsr olunmuş seminar keçirilib. Xəzər universitetinin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev və Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova iştirak etmiş-

lər.

Seminarda Dünya Bankının Təhsil iqtisadçısı, fəlsəfə doktoru Saçiko Kataoka və ali təhsildə keyfiyyətin təminatı üzrə təşkilatlar üçün Beynəlxalq Şəbəkənin İdarə Heyətinin üzvü María José Lemaitre təqdimatla çıxış etmişlər. Təqdimatlardan sonra səmərəli müzakirələr keçirilmişdir.

XƏZƏR TV-NİN "BİZİM GÜN" VERİLİŞİNDƏ

İyulun 14-də Xəzər TV-nin "Bizim gün" verilişində "Mərhəmət hissi" mövzusu müzakirə olunmuşdur. Verilişdə Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru və müəllimi Ülkər İsayeva da iştirak edərək, mövzu ətrafında özünəməxsus fikirlərini iştirakçılarla bölüşmüşdür.



It has been publishing
since Januaru 1995

Founder:
Khazar University

Editor-in-chief:
Hamlet İsxanlı

Associate-editor:
Alirza Balayev

Editorial member:
Jamal Mustafayev
Jamil Hasanli
Nizami Jafarov
Knyaz Aslan
Afqan Abdullayev



Design by:
Mir Rafiq Abdulrahimov

Computer graphics:
Nigar Aydemirova

Photo:
Media Centre

Address:
11 Mahsati str., Baku
(near the "Neftçilər" metro)
Tel.: (+99412) 323 93 13
(+99412) 421 10 93 (209)
GSM: (+99450)321 31 69
Fax: (+99412) 493 93 79
E-mail: xazarxabar@khazar.org
Certificate: 376
Index: 67178
Copies: 3000

UNİVERSİTET XƏBƏRLƏRİ

"XƏZƏR"Ə TƏŞƏKKÜR MƏKTUBLARI

14.07.2014

Sayın Prof. Dr. Hamlet İsaханlı
Khazar Universitesi
Mütevelli Heyet Başkanı



26-28 Mayıs 2014 tarihleri arasında üniversitemiz ve Khazar Üniversitesi tarafından ortaklaşa gerçekleştirilen "20.YY. Penceresinden Kültür ve Kimlik" konulu sempozyuma ev sahipliği yapmanız ve katkılarınızdan dolayı şükranlarımı arz ederim.

Azərbaycanda bulunduğum zaman içerisinde yaptığımız karşılıklı işbirliği görüşmeleri ve önümüzdeki dönemlerde gerçekleştirmeyi planladığımız projelerin en kısa zamanda hayata geçirilmesi, Erciyes Üniversitesi ve üniversiteniz arasındaki yakın ve sıcak ilişkilerin güçlendirilerek sürdürülmesi en büyük dileğimdir.

Sempozyuma ev sahipliği yapmanız ve sempozyum katılımcılarına göstermiş olduğunuz ilgi ve alakaya, organizasyonun eksiksiz bir şekilde yürütülmesi için çaba ve gayretten dolayı şahsınıza ve idari personeline teşekkürlerimi arz eder, saygılarımı sunarım.

Sempozyumun bilimsel ve sosyal etkinliklerinin başarıyla yürütülmesi yanında şahsınızın ve saygıdeğer eşinizin bizlere gösterdiği sıcak ve yakın ilgi hiç bir zaman unutulmayacaktır. Sizi ve saygıdeğer eşinizi Kayseride Erciyes Üniversitesinde ağırlamaktan onur duyarım.

Teşekkürlerimi bildirir, her iki üniversite arasındaki işbirliğinin çeşitli alanlarda daha verimli ve uzun ömürlü olmasını dilerim.

Saygılarımla.
T. C. Erciyes Üniversitesi Rektörlüğü
Prof. Dr. H. Fahrettin Keleştemur
Rektör

[Thank You Letter from British Council](#)



Elizabeth White, Director of British Council Azerbaijan, sent the following thank you letter to Khazar University's founder and Chairman of the Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli.

20 August 2014

Dear Professor Isaxhanli,

I am happy to say that last Friday, we successfully completed the British Summer project with a 5-day training course both for VJs and DJs in Azerbaijan followed by the British Summer Party. As you know, VJ training was run at the Film and Animation studio at Khazar University. We were lucky to have such a great and supportive partner. I would also like to take the opportunity to thank you for your contribution and every kind of support, including venue, marketing, equipment and your interest in continuing these types of projects in the future.

Further, I would like to thank your staff, particularly Farid Yusifoglu, for their valuable support through the project. I hope you will pass on our thanks to them.

I look forward to our future successful cooperation.

Yours sincerely,
Elizabeth White
Director
British Council Azerbaijan

UNİVERSİTET XƏBƏRLƏRİ

2014 - 2015 - CI TƏDRİS İLİ: TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ

Bu il Xəzər Universitetində bakalavr pilləsinə 540 plan yeri ayrılmış, 28 ixtisas üzrə qəbul aparılmışdır. Birinci qrup üzrə 8 ixtisasa (neft-qaz mühəndisliyi; kompüter mühəndisliyi; kompüter elmləri; inşaat mühəndisliyi; riyaziyyat və informatika müəllimliyi; elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, kimya mühəndisliyi; biotibbi texnologiya mühəndisliyi), ikinci qrup üzrə 9 ixtisasa (mühasibat uçotu və audit; maliyyə; iqtisadiyyat; menecment; marketinq; biznesin idarə edilməsi; beynəlxalq münasibətlər; coğrafiya müəllimliyi, regionşünaslıq), üçüncü qrup üzrə 8 ixtisasa (ingilis dili və ədəbiyyatı; ingilis dili müəllimliyi; tərcümə; Azərbaycan dili və ədəbiyyatı; Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; politologiya; ibtidai sinif müəllimliyi, tarix müəllimliyi); dördüncü qrup üzrə 3 ixtisasa (kimya müəllimliyi, biologiya müəllimliyi; psixologiya) ümumilikdə 393 tələbə qəbul olunub.

Qəbul, məlum olduğu kimi, iki turda aparılır; birinci turda boş qalan yerlər üçün müsabiqə yolu ilə ikinci tur elan olunur. Universitetə birinci turda 360, ikinci turda isə 33 nəfər qəbul olunmuşdur. Qəbul olunmuş 393 tələbədən 328 nəfəri Azərbaycan bölməsinin, 65 nəfəri isə rus bölməsinin tələbələrindədir, 40

tələbə dövlət sifarişi ilə qəbul edilib.

Qəbul imtahanlarında müəyyən bal həddindən yuxarı bal toplayan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər edilir. Güzəştlər toplanmış ballara görə müxtəlifdir və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il qəbuldan əvvəl plan yerlərini dərc etdiyi "Abituriyent" jurnalında onlar dəqiq göstərilir. Bu güzəştlər belə müəyyənləşdirilib: 500-549 arası bal toplayanlara 25%, 550-599 arası bal toplayanlara 50%, 600-649 arası bal toplayanlara 75% güzəşt olunur. 650-dən yuxarı bal toplayan tələbələr isə təhsil haqqını ödəməkdən 100% azaddır. Bu il 37 tələbəmiz 500-dən yuxarı bal toplayıb. Həmin tələbələrdən 12 nəfəri 600-dən çox bal toplamaqla qəbul olunub.

Magistratura pilləsində isə universitetə 74 magistr tələbə qəbul edilmişdir. Onlardan 64-ü Azərbaycan, 10-u isə rus bölməsinin tələbələrindədir, 15 tələbə dövlət sifarişi ilə qəbul edilib.

Beləliklə, 2014-2015-ci tədris ilində universitetdə ümumilikdə 467 tələbə qəbul olunmuşdur. Bütün tələbələrə təbrik edir, dərslərində uğurlar arzulayırıq.

Qəbul və tələbə şöbəsi

RƏQS ANSAMBLIMIZ "İPƏK YOLU" V BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəkiddə iyulun 1-5-də "İpək Yolu" V Beynəlxalq musiqi festivalı keçirilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə ənənəvi olaraq artıq beşinci dəfə keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla yanaşı, Azərbaycan xalqına xas zəngin tarixi, mədəni irsi təbliğ etmək işində daha bir uğurlu addım olmuşdur.

Festival çərçivəsində Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs

və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış etmiş, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət hazırladığı defilə təqdim olunmuş, "Eurovision" mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuş, TÜRKSOY rəssamlarının sərgisi nümayiş etdirilmişdir.

Festivala ilk dəfə olaraq ali təhsil müəssisələri arasında Xəzər Universitetinin tələbələrindən ibarət rəqs ansamblı dəvət olunmuşdu. Universitetin Musiqi və İncəsənət departamentinin müəllimi Səbinə Minasazovanın rəhbərlik etdiyi kollektivin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

ARDNŞ VİTSE - PREZİDENTİ İLƏ GÖRÜŞ

Avqustun 28-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse - prezidenti Elşad Nəsirovla görüşmüşdür. Görüşdə tərəflər sənaye və təhsil münasibətləri ətrafında müzakirə aparmış, qarşılıqlı maraqlı kəsb edən məsələlərə toxunmuşlar.



UNİVERSİTET XƏBƏRLƏRİ

PRİNSTON QLOBAL SEMİNARLAR SERİYASI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN TƏLİM PROQRAMININ İŞTİRAKÇILARI ÜÇÜN MÜHAZİRƏLƏR

Xəzər Universiteti və Prinston Universitetinin "Azərbaycan və müasir dünya: enerji tərəfdaşlığında Orta Şərq müsəlman ölkəsi" adlı yay məktəbi proqramında iştirak edən Prinston Universitetinin tələbələri üçün iyulun 25-də Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov "Azərbaycanlıların kimlik layihəsi", iyulun 3-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakül-

təsinin dekanı professor İncilab Əhmədov "Azərbaycanda neftin xüsusi rolu" və iyulun 8-də Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti Leyla Əliyeva "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi" mövzularında mühazirələr oxumuşlar.

Mühazirələr dinləyicilərdə böyük maraq doğurmuş, onların sualları ətraflı cavablandırılmışdır.

MAGİSTR TEZİSİ MÜDAFİƏSİ

İyulun 3-də Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin magistrantı Aytən Quliyeva "Azərbaycan dilinin dialekt və şivələrində qohumluq terminləri" mövzusunda tezisi müdafiə etmişdir. Müdafiə Şurasının sədri dosent Vurğun Əyyub iclası açaraq, magistrantın sənədlərini Müdafiə Şurası üzvlərinin diqqətinə təqdim etdikdən sonra magistrant elmi işi barədə məlumat vermiş, ona ünvanlanan sualları cavablandırmışdır.

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, magistrantın elmi rəhbəri

dosent Kubra Quliyeva, həmin institutun böyük elmi işçisi Qüdsiyyə Qəmbərova, Müdafiə Şurasının üzvləri dosent Elza Səmədli, fəlsəfə doktorları Reyhan Mədətova və Cahid Kazimov magistr işi barədə rəylərini söyləmiş, mövzu ətrafında maraqlı müzakirələr aparmışlar.

Sonda Vurğun Əyyub Müdafiə Şurası üzvlərinin səsvermə nəticələrinə görə müdafiənin uğurla başa çatması münasibətilə magistrantı və onun elmi rəhbərini təbrik etmişdir.

LİVİYA DÖVLƏTİNİN AZƏRBAYCANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ XƏZƏR UNİVERSİTETİNDƏ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı iyulun 7-də Liviya Dövlətinin Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalrzak Şakahiyyə ilə görüşdü.

Görüşdə Xəzər Universiteti və Liviya universitetləri arasında qarşılıqlı əməkdaşlıq, elmi əlaqələrin inkişafı və genişlənməsi məsələləri müzakirə olundu.

ÖMÜR BOYU TƏHSİLİN İNKİŞAFI İLƏ BAĞLI SEMİNAR

İyulun 8-də Xəzər Universitetinin İnkişaf mərkəzi Gürcüstanın İvan Cavaxaşvili adına Dövlət Universiteti tərəfindən koordinasiya edilən "Ömür boyu təhsil təsisatları kimi universitetlərin xüsusi rolunun artırılması" adlı Tempus layihəsi çərçivəsində ömür boyu təhsil strategiyasının inkişafı ilə bağlı seminar keçirmişdir. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan İnkişaf mərkəzinin direktoru Raziyyə İsayeva layihənin məqsədləri

haqqında məlumat vermişdir. İnformasiya sistemi üzrə proqramçı və menecer Rəşad Xalıqov Almanyanın Hamburg Universitetinin, İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri Ceyhun Kərimov və Gulnür Miriyeva Avstriyanın Graz Universitetinin strateji planlaşdırma metodlarına əsaslanan təcrübələri haqqında çıxış etmişlər.

Seminar iştirakçıları ömür boyu təhsil strategiyasının təşkilati strukturu və auditoriyası kimi məsələləri də müzakirə etmişlər.

XARİCDƏ TƏHSİL ALAN VƏ MƏZUN OLMUŞ AZƏRBAYCANLI GƏNCLƏRİN XII BEYNƏLXALQ FORUMUNUN İŞTİRAKÇILARINA



Əziz gənclər!

Sizi və sizin simanızda ASAİF-in bütün üzvlərini növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlinə, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayanır. Məhz buna görə də biz Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdırma bilmələri üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük. Bu məqsədlə paytaxt və regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri hazırlanır.

Təhsil sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri də 2007-ci ildə təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsidir.

Biz onların Azərbaycana yüksək ixtisaslı mütəxəssis və bacarıqlı menecerlər kimi qayıtmasını arzulayırıq. Təqdirəlayiq haldır ki, xaricdə oxuyan tələbələrimiz elmin əsaslarına dərinlən yiyələnmək üçün inadla çalışır, məzun olub Vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının müxtəlif sahələrində uğurla tətbiq edə bilirlər.

Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək istəyirik. Hesab edirik ki, onlar yaşadıkları cəmiyyətlərin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş aparmalıdır.

Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər. Onların fəaliyyətini koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər keçirməklə kifayətlənməməli, hazırda təhsil alan və məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurmalıdır.

Hesab edirəm ki, Forum iştirakçıları yuxarıda qeyd olunan məsələlər və xaricdə təhsillə bağlı digər problemlər ətrafında səmərəli müzakirələr aparacaq, əməli təklif və tövsiyələr hazırlayacaqlar.

Toplantının işinə uğurlar, hər birinizə təhsilinizdə, ictimai və əmək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2014-cü il.*

BEYNƏLXALQ KONFRANS: “GƏNCLƏRİN MİQRASIYA PROBLEMLƏRİ”

Sentyabrın 10-11-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının birgə təşkilatçılığı ilə “Gənclərin miqrasiya problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Belçika, Fransa, Gürcüstan, Almaniya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və digər ölkələrdən nümayəndələr iştirak etmişlər.

Onlar öz ölkələrində miqrasiya sahəsində görülmüş işlər, miqrantların hüquqlarının qorunması və digər mövzularda müzakirələr aparmışlar. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son illər Azərbaycanda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının MDB üzrə proqram əlaqələndiricisi Anna Salmnikova, qurumun gənclər komitəsinin prezidenti Qoda Neverauskayte miqrasiya problemləri ilə mübarizədə həmkarlar ittifaqları ilə əməkdaşlığın önəmini qeyd ediblər. Konfransın sonunda yekun sənəd imzalanmışdır.

ASAİF - İN XII FORUMU

Sentyabrın 5-də Bakıda "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyinin (ASAİF) XII Forumu keçirilib



Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri, Böyük Britaniya, Türkiyə, Almaniya, Fransa, Avstraliya, İsveçrə və Rusiyada təhsil alan 300-dən çox tələbə və məzun iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və çıxışında qeyd edib ki, hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Bu gün gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. Dövlət qeydiyyatına alınmış 300-dən artıq gənclər təşkilatımız mövcuddur. Bu gün həmin təşkilatlardan birinin - ASAİF-in növbəti forumudur.

Xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması bizim üçün önəmli məsələlərdəndir. Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarında təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsinə və fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılıb.

Xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm-fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaşdırılmasına ciddi təsir edə bilər.

Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə xidmət edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdır.

Yeni çağırışlarla və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır. Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimizin üzə-

rinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbicilik, diaspor işlərinə daha çox diqqət ayırılmalıdır.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cəbbarov ölkədə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışdı. Nazir bildirdi ki, bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu tərəqqi təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənar qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır. Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramları çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin dünyada tanınmasında gənclərimizin böyük rol oynadıqlarını bildirdi. O, qeyd etdi ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır.

Nazir deyib ki, bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Gənclərin savadının artması, peşəkar mütəxəssis olmaq istəyi sevindirici haldır. Gənclərlə bağlı keçirilən tədbirlərdə, forumlarda ölkəmizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fəal iş aparılmalıdır.

Sonra Forum iştirakçılarının sualları ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı bir fikir xüsusi vurğulandı ki, xaricdə təhsil alan tələbələr və məzun olmuş gənclər yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqincə təmsil etməli, milli mənafeələrimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidirlər.

UNİVERSİTET XƏBƏRLƏRİ

ƏMƏKDAŞIMIZIN *INews.AZ*-A MÜSAHİBƏSİ



İyunun 14-də rus dilində yayımlanan *Inews.az* xəbər portalında Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru və müəllimi Ülkər İsayevanın «Женщине, которая волею судьбы осталась одна, весьма сложно бороться с определенным негативным отношением к себе» sərlövhəli müsahibəsi dərc olunmuşdur. Müsahibəni bu linkdə oxumaq olar:

<http://1news.az/interview/20140714115526608.html> (Müsahibə jurnalın 22-24-cü səhifələrində dərc olunur).

HACI ZEYNALABDİN TAĞIYEVİN ANIM MƏRASİMİNDƏ

Sentyabrın 1-də Mərdəkanda görkəmli sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevın vəfatının 90 illiyi münasibətilə onun dəfn olunduğu və büstünün qoyulduğu Pir Həsən ziyarətgahında anım mərasimi keçirildi.

Mərasimdə ictimaiyyət nümayəndələri və Hacı Mərdəkanda özünə məxsus torpaq sahəsində inşa etdirdiyi, xalq arasında "Tağıyev məktəbi" adlandırılan 123 sayılı məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Tədbirin təşkilatçısı və aparıcısı yurnalist-araşdırmaçı, Tağıyev haqqında iki kitabın müəllifi, Həsən bəy Zərdabi adına mükafatın laureatı, əməkdar jurnalist Mirvari Rəhimli idi.

M. Rəhimlinin giriş nitqindən sonra söz natiqlərə verildi. İqtisadçı alim, millət vəkili Ziyad Səmədzadə, tarixçi alim Firdovsiyyə Əhmədova, Tağıyev haqqında bədii əsərlər müəllifi Teyyub Qurban, Azərbaycanın sabiq baş naziri Rəhim Hüseynov, pedaqoq Ayaz Musayev, "Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev, Mərdəkan sakini Şeyx Sənan, iqtisadçı mütəxəssis Elşad Səmədzadə çıxış edərək, Hacı Mərdəkanda iqtisadiyyat təşkilatçısı və mesənət kimi çoxşaxəli fəaliyyətindən danışdılar.

Tədbir çay süfrəsi ətrafında söhbətlə başa çatdı.

AZƏRBAYCAN - AMERİKA TİCARƏT PALATASININ KONFRANSINDA

Sentyabrın 3-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı, Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Həsən Niknafs və İnkişaf mərkəzinin direktoru Raziyyə İsayeva Azərbaycan-Amerika Ticarət Palatasının

"Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" mövzusunda keçirilmiş konfransında (Bakı, Fairmont oteli) iştirak etmişlər. Konfransın ikinci sessiyasında H. İsaخانlı "Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı" adlı bölmədə çıxış etmişdir.

VALENSİYA POLİTEXNİK UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞ ÖLKƏLƏRİN TƏQDİMATINDA XƏZƏR UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ DƏ İŞTİRAK ETMİŞLƏR

Sentyabrın 4-də İspaniyanın Valensiya Politeknik Universitetində (İspaniya, Universitat Politècnica de València) ölkələrin təqdimatı keçirilmişdir. Təqdimatda Erasmus Mundus tələbə mübadiləsi ilə orada təhsil alan Xəzər Universitetinin 3-cü kurs tələbəsi Rizvan Saatov (Kompüter mühəndisliyi) və Xəzər Universiteti İnternet İnstitutunun direktoru Rəşad Əliyev (PhD, Kompüter elmləri) də iştirak

etmişlər.

R. Saatov və R. Əliyev Azərbaycan və Xəzər Universiteti, təhsil sistemimiz, bayramlarımız, mətbəximiz haqqında geniş məlumat vermişlər.

Təqdimatın sonunda müsabiqə keçirilərək, Azərbaycana maraq daha da artırılmış, müxtəlif hədiyyələr verilmiş və milli rəqslərimiz təqdim olunmuşdur.

UNİVERSİTET XƏBƏRLƏRİ

DEPARTAMENT MÜDİRİMİZ ÖLKƏ VƏ BEYNƏLXALQ MİQYASLI TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞDİR

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, fəlsəfə doktoru Rövşən Abbasov iyunun 28-30-da Koreya Respublikasının paytaxtı Seul şəhərində iqlim dəyişikliyi və istixana qazlarının öyrənilməsinə həsr olunmuş Beynəlxalq Modelləşdirmə Konfransında və Texniki işçi qrupunun üçüncü iclasında iştirak etmişdir.

İyulun 16-da Qəbələ şəhərində "İqlim dəyişmələri riskinin həssas dağ icmaları tərəfindən su və daşqın idarə olunma riskinə tətbiqi" layihəsi çərçivəsində "Daşqının proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemləri" mövzusunda iki günlük seminar keçirilmişdir. Seminarda Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, fəlsəfə doktoru Rövşən Abbasov həssas icmalar üçün hazırlığın qiymətləndirilməsini (capacity assesment) nümayiş etdirmişdir. Seminarda yerli maraqlı tərəflər, o cümlədən layihə heyəti, həmçinin benefisiarlar, milli və beynəlxalq ekspertlər, həssas dağlıq icmalarının nümayəndələri iştirak etmişlər.

FLEG II (ENPI East) Programı çərçivəsində "Ümumdünya Fondu"nun TEEB Qiymətləndirilmə Hesabatı üzrə proqram məsləhətçisi, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, fəlsəfə doktoru Rövşən Abbasov sentyabrın 9-da Bakıda Hyatt Regency otelində keçirilmiş tədbirdə "Azərbaycan meşə sektoru üçün TEEB Qiymətləndirilmə Hesabatı"nın hesabatı və ilkin nəticələri ilə əlaqədar çıxış etmişdir.

R. Abbasov Azərbaycan meşələrinin əhəmiyyətli ekosistem xidmətləri və onların iqtisadi, sosial və mədəni xidmətlərinin qiymətləndirilməsinin vacibliyini bildirmişdir. O, qeyd etmişdir ki, meşələrdəki qanunsuz ağac istehsalı və həddindən çox otarılma kimi böyük təhlükələr meşə idarəçiliyinin təkmilləşdirilməsi ilə həll edilə bilər.

Tədbirdə səlahiyyətli hökumət orqanları, qeyri-hökumət təşkilatları və universitetlərin nümayəndələri, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

NORVEÇ SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

Sentyabrın 3-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı norveçli qonaq və Norveçin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə

görüşüb. Görüşdə Xəzər Universiteti ilə Norveç universitetləri arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi məsələsi müzakirə olunub.

VİRTUAL MÜƏSSSƏ İLƏ BAĞLI SEMİNAR

Sentyabrın 3-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində virtual müəssisə ilə bağlı seminar keçirildi. "Virtual Müəssisə" layihəsi çərçivəsində Təcrübə firmasının meneceri Ziya Şimi-

yev və Mərkəzi Ofis direktoru Ceyhun Məmmədov tələbələrə yeni yaradılmış virtual müəssə, Kazar Soft MMC ilə bağlı məlumat verildi, onların sualları cavablandırıldı.

TƏHSİL NAZİRLİYİNİN YAY MƏKTƏBİNDƏ

Quba şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə gənc liderlər üçün keçirilmiş yay məktəbində sentyabrın 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı "Dünyada

və Azərbaycanda təhsil sahəsində nələr vəş verir?" mövzusunda mühazirə oxumuşdur. Sonra müzakirə keçirmiş və iştirakçıların suallarını cavablandırmışdır.

MALAYZIYA SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ DƏYİRMİ MASA

Sentyabrın 12-də Malayziya səfirliyi tərəfindən Bakının Four Seasons otelində Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Malayziya və Azərbaycan iş adamlarının iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı da tədbirdə iştirak etmişdir.

AMALINDAN DÖNMƏYƏN FƏDAİ - ƏLÖVSƏT OSMANLI

Qanun Nəşriyyatında "Təhsil fədaisi Ələvsət Osmanlı" adlı kitab çapdan çıxmışdır. Kitabda tanınmış təhsil eksperti və nəşir, riyaziyyat üzrə fəlsəfə doktoru mərhum Ələvsət Osmanlı haqqında məqalə, xatirə və şeirlər toplanmışdır. Azərbaycan və Türkiyənin elm, təhsil, ədəbiyyat və mətbuat sahəsində fəaliyyət göstərən tanınmış ziyalılarının, eləcə də onun yaxınlarından bir qrupunun bu yazılarında onun vətənpərvər bir ziyalı olaraq həyatı və yaradıcılığı, eləcə də xarakteri, həyat tərzini və ətrafındakı insanlarla qarşılıqlı münasibətləri barədə maraqlı məlumatlar tapmaq olar. Kitabın tərtibçisi Cəlalə Osmanlı, redaktoru Fikrət Süleymanoğludur.

Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlının da "Amalından dönməyən fəda – Ələvsət Osmanlı" adlı məqaləsi verilmişdir. Məqaləni oxucularımıza təqdim edirik



İnsan dünyaya gəlir, yaşayır, çalışır, sevinc və qəm dadır və bir gün dünyadan köçür... Tez ya gec, sağlam ya xəstə vəziyyətdə, evdə, ya çöldə,....fərqi yoxdur, ölüm baş verir. Ölümdən sonra həyat varmı? Varsa necədir? Cismani ölümdən sonra yaşayan ruhdursa, o nədir? Düşünən insan var olandan bəri bu cür suallar üzərində baş sındırır, onlara cavab axtarır və təsəlliverici bir cavab tapmır...

İnsanın əməlləri və bu mənada adı qalır. Dünyadan köçənin övladları qalırsa, o sanki cismən tam yox olmur, müəyyən mənada cismani olaraq övladlarının simasında davam edir. Dünyanı tərk edən yaxınları - qohum və dostları, müəllim və tələbələrini onun haqqında xatirələr danışır, bu özü də həmin insandan qalan izlərdir. Danışılan xatirələr qələmə alınsa yaxşıdır, bu halda həmin xatirələr hamıya çatır, əziz insanın obrazı daha əhatəli, çoxtərəfli, rəngarəng olur.

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda fizika-riyaziyyat elmləri namizədi (indiki deyilişlə, fəlsəfə doktoru; əslində isə sadəcə *riyaziyyat doktoru* deyilməlidir) adı almaq üçün növbəti dissertasiya müdafiəsi nəzərdə tutulmuşdu. Üzündə xəfif təbəssüm olan səliqəli bir gənc institutun koridorunda məni dayandırdı, salam verdi, özünü təqdim etdi: Ələvsət Osmanov. Dəyişən arqumentli difrensial tənliklər sahəsində tədqiqat aparıb, dissertasiya yazıb, onu növbəti şurada müdafiə etmək istəyir. Öz

işini müdafiə qabağı mənimlə müzakirə etməyin mümkün olub-olmadığını soruşdu. Mən, "əlbəttə, gəl müzakirə edək" dedim. Şərtləşdik, vaxt təyin etdik. Sonra institutdaxili söz-söhbətdən mənə aydın oldu ki, bu oğlanın elmi rəhbəri ilə arası yaxşı olmayan bir və ya iki şura üzvü müdafiə öncəsi müzakirədə şuluq salıb mane olmaq, mümkün olsa, müdafiəni təxirə salmaq və ya heç olmazsa bu barədə qorxu yaratmaq, özlərini göstərmək fikrinə düşüblərmiş.

Şərtləşdiyimiz vaxt Ələvsətlə görüşdük. Yazı taxtası önündə dissertasiya işinin əsas hissəsini mənə danışmağa başladı. Çox səliqəli yazır və çox dəqiq danışdı. Verdiyim suallara aramla cavab verirdi. Mənə tam aydın oldu ki, elmi rəhbərinin dissertasiyanın hazırlanmasında bir rolu olmayıb, hər şey Ələvsətin öz istedadının və çalışqanlığının nəticəsidir. Mümkünsə, dissertasiya işini götürməyimi və evdə baxmağımı xahiş etdi. Evdə dissertasiya ilə daha diqqətlə tanış oldum. İşin riyazi məzmunu ilə yanaşı Ələvsətin qeyri-adi dərəcədə səliqəli, aydın, incədən-incəyə düzgün yazı üslubuna valeh oldum. Görüşəndə dissertasiyadakı nəticələr və müəllifin elmi uğuru ilə yanaşı onun yazı üslubunun başqa şeylərdən də xəbər verdiyini, görünür ki, müəllimlik və metodist qabiliyyəti olduğunu, yaxşı kitab, xüsusilə dərslik yazma biləcəyini dedim. Gülümsündü, təşəkkür etdi, mənim dissertasiya kənarı bu müşahidələrim haqqında təvazökarasına heç nə demədi.

Ələvsət dissertasiya işini uğurla müdafiə etdi. Bir müddət keçdi. Biz yenidən görüşdük, onun təhsil sahəsi ilə maraqlandığını gördüm, zənnim məni aldatmamışdı. Ələvsət get-gedə Azərbaycanda təhsil islahatları, müqayisəli təhsil, biliklərin qiymətləndirilməsi, təhsilin idarə edilməsi, dərsliklərin qiymətləndirilməsi və yazılması kimi sahələrdə öz sözünü deməyə başladı, çoxsaylı məqalələr, dərs vəsaitləri, dərsliklər və monoqrafiyalar yazdı. Xeyriyyəçi idi, kitab nəşri və digər sahələrə töhfə verirdi.

Təhsil sistemində islahatı çətinləşdirən çox səbəb var. Məsələn, təhsilin çox geniş sahə olması, demək olar ki, hər ailənin təhsillə bağlı olması, öyrəndənlərin müəllimlərin neçə yüz minlərlə, öyrənənlərin-şagird və tələbələrin milyonla ölçülməsi - bu genişlik və həyatı vaciblik burada durmadan, amma düşünülüb, yaxşı planlaşdırılmış, ölçülü işlər görülməsini tələb edir. Ali məktəbin zəif məzun buraxması orta məktəblərdə kədr

məsələsinə zərbə vurur, orta məktəbin zəif məzunlar verməsi ali təhsilin təşkilində böyük problemlər yaşadır. Çətinlik yaradan cəhətlərdən biri də təhsilin maliyyələşdirilməsidir. Bunların yanında təhsilin idarə olunması gəlir. Təhsildə baş verən yaxşı-yaman hər şey idarəetmənin birbaşa nəticəsidir. Yaxşı idarəetmə cari vəziyyətdə mümkün olanı həyata keçirməyə imkan verir, pis idarəetmə isə cari vəziyyəti daha pis, bərhad vəziyyətə gətirib çıxara bilər. Əlövsət təhsildə baş verənləri təhlil edir, islahatların gecikdiyini və ya tərs getdiyini deyir, bir alim, təhsil mütəxəssisi və vətəndaş kimi məsuliyyət hiss edir, narahatlıq keçirirdi.


Əlövsət 1-4-cü siniflərdə riyaziyyat və həyat bilgisi üzrə dərslər və dərslər vəsaitlərinin müəllifi idi. Orta məktəb müəllimləri bu kitabları çox bəyəndilər. Əlövsət bu kitabları çıxan kimi onları Xəzər Universiteti nəzdində fəaliyyət göstərən "Dünya" məktəbinə hədiyyə edirdi. Dünya məktəbi öz növbəsində həmin dərslərdən minnətdarlıq hissi ilə istifadə edirdi. Əlövsətin bu kitabları Təhsil Nazirliyinin tövsiyə etdiyi siyahıda olmasa da, Dünya məktəbi müəllimləri onları çox sevirdi, öz işlərini əsasən o kitablar üzərində qururdular (digər məktəblərdəki çoxsaylı müəllimlərin də bu kitablardan istifadə etdiklərinə şübhəm yoxdur). Ümumiyyətlə, orta məktəb təhsil proqramları və orta məktəb dərsləri Əlövsətin həm yaxşı bildiyi sahə, həm də yaralı yeri idi desəm, güman edirəm ki, səhv etməyəm. Doğrudan da, təhsil proqramları təhsilin məzmunu və standartları ilə bağlıdır və həlledici əhəmiyyətə malikdir, dərslər isə proqramın necə həyata keçirildiyini, icra olunduğunu göstərən əsas vasitədir. Əlövsət bunu dərinlikləndirir, bilir və...yanırdı. Bu yanğı onu polemik məqalələr və kitablar yazmağa vadar edir, onun yaradıcılığını get-gedə daha çox bu istiqamətə yönəldirdi.

Əlövsət Azərbaycanda yaxşı tanınan, televiziya, radio, qəzet, internet dünyasında sayılan, axtarılan bir təhsil mütəxəssisinə çevrilmişdi. Əsasən konstruktiv tənqid üzərində qurulan yazıları, çıxış və müsahibələri müəyyən şəxslərə toxunur, onlar da bu və ya digər vasitələrlə Əlövsətə cavab verir, hücum edirdilər. Əlövsət hər yeni məqaləsini mənə göndərir, kitablarını gətirib şəxsən təqdim edirdi. Uzun telefon danışqlarımız olurdu. Mən onu bir qədər yumşaltmağa çalışırdım, özünə fikir verməsini istəyirdim, düşünürdüm ki, belə fəaliyyət, belə gərginlik onu üzə bilər. Lakin Əlövsət çox prinsipial insan idi, doğru və vacib saydığı fikrin üstündə durur, geri çəkilmək haqqında düşünməzdi... Əgər həyatın mənası mübarizədirsə, bu doğrudursa, Əlövsət mübariz, qəhrəman bir insan idi.

Əlövsət təhsil sahəsində bir institut direktoru olmağa layiq mütəxəssis idi. 2013-cü ilin, gərək ki, aprel ayı və ya mayın əvvəlləri idi, bir telefon danışığımız oldu. Xəzər Universiteti nəzdində ciddi fəaliyyət göstərən Təhsil Siyasəti İnstitutu haqqında danışdıq. Bu İnstitut geniş mənada təhsil siyasəti ilə məşğul olur, çox saylı beynəlxalq layihələr həyata keçirir, islahatlar üçün proqram və tövsiyələr hazırlayır, həm elmi-tədqiqat, həm də təlimlərlə məşğul olur. Əlövsətlə məsləhətləşdik, onun bu institutda işləməsinə razılaşdırdıq. Plan tökdük,

sənədlərini və zəruri məlumatları göndərdi, veb-səhifəyə daxil etdik, tədqiqata başladı və payızda məruzə edəcəyi, həmçinin onun İnstitut vasitəsilə yeni layihələrinə qoşulacağı barədə razılığa gəldik. Heyhat, istedadının bar verdiyi, yaradıcılığının zirvəsinə yaxınlaşdığı bir dövrdə, yarpaqların saralmağa macal tapmadığı ilk payız günlərində Əlövsətin ürəyi dayandı...

Əlövsətin əməli və amalı elm və təhsillə bağlı idi. Onun haqqında xatirələr yazılacaq, onun açdığı iz qalacaq, onu minnətdarlıqla anacaqlar. Əlövsətin övladları onun yolunu ləyaqətlə davam etdirirlər.



Dilqəm Xəzər Universitetini bitirdi, iş dünyasına girdi, atası kimi fəal və prinsipialdır. Cəlalə bu yaxınlarda fizika-riyaziyyat üzrə dissertasiya müdafiə etdi, atası kimi çox qabiliyyətli və səliqəli olduğunu gördüm, həm sevindim, həm köksümü ötürdüm.

Dünyadan köçənin adı və izi yaşayırsa, davamçıları qalırsa, haqqında xatirələr yazılırsa, deməli o, bu dünyada layiqli ömür sürüb.

Hamlet İSAXANLI,
professor

УЛЬКЕР ИСАЕВА: «ЖЕНЩИНЕ, КОТОРАЯ ВОЛЕЮ СУДЬБЫ ОСТАЛАСЬ ОДНА, ВЕСЬМА СЛОЖНО БОРОТЬСЯ С ОПРЕДЕЛЕННЫМ НЕГАТИВНЫМ ОТНОШЕНИЕМ К СЕБЕ»



Сегодня мы все чаще с гордостью говорим о все более возрастающей роли женщины в современном азербайджане. Все больше представительниц прекрасного пола занимают ответственные должности в самых разных сферах, и успешные женщины в политике, науке, экономике Азербайджана – уже не исключение, но еще пока и не правило. Тем приятнее знакомиться с девушками, которые представляют собой живое воплощение современной азербайджанки: целеустремленной, умной, красивой и при этом – женственной и загадочной. В этом, как нам кажется, особенность именно наших женщин – даже строя карьеру, даже борясь за собственные права, они остаются истинными женщинами – красивыми, загадочными и мудрыми.

Мы решили знакомить читателей с представительницами современного Азербайджана, добившимися настоящего успеха в той или иной сфере. И сегодня наш гость – Улькер Исаева, HR-директор и преподаватель Университета «Хазар», соучредитель некоммерческой благотворительной организации ASAAP.

- Улькер, как получилось, что в процессе учебы Вы поменяли аж четыре страны – Азербайджан, Америку, Турцию и Англию?

- Дело в том, что я изначально поступила в Университет «Хазар», на факультет международных отношений. Но спустя год поняла, что выбранное мной направление – это не то, чем я хочу заниматься всю жизнь.

С юности меня тянуло в психологию, но сначала меня пытались отговорить от такого выбора специальности родители. В их доводах был резон: еще лет 15 назад психология как наука в нашей стране была не востребована. Поэтому я их послушалась и попыталась найти себя в другой сфере. Но, как показала жизнь, против себя идти очень сложно. Я стала искать выход и пришла к выводу, что изучать психологию лучше всего в Америке – в то время должного уровня преподавания психологии в Азербайджане еще не было. Так я поступила в Santa Monica College в Лос-Анджелесе, затем продолжила обучение в Турции, в Bogazici Universitesi, а магистратуру уже окончила в Йоркском университете в Англии.

- Вы сказали: стать психологом мечтали с юности. То есть, до этого были мечты о другой профессии?

- Кем я только не мечтала стать! Даже дизайнером, несмотря на полное отсутствие

способностей к рисованию.

- Ну, некоторых это не останавливает.

- Да (*смеется*). Но я все же привыкла заниматься тем, к чему не только лежит душа, но и к чему есть способности. Надо сказать, что учеба за границей дала мне очень много, и с каждым днем я все больше утверждалась в мысли, что на этот раз выбрала свою профессию правильно. Лекции были настолько интересными, что на них приходили студенты со всех факультетов. Я выбрала когнитивную нейропсихологию – науку, изучающую мозг с помощью новых методов и сканеров, а также клиническую психологию – помощь людям, страдающим разными психологическими расстройствами, такими как депрессия, фобия, зависимость и так далее.

- Сегодня Вы – практикующий психолог?

- Сегодня я – иногда практикующий психолог (*улыбается*). Потому что в первую очередь – я преподаватель в Департаменте психологии Университета «Хазар» и HR-директор. Но пациентов, которых психологи обычно называют клиентами, принимаю, если вижу, что случай весьма интересный – то есть, от приема будет обоюдная польза и для клиента, и для меня в плане приобретения опыта.

Другими словами, сегодня психологическая

практика – для меня не способ заработать деньги. Я также провожу различные психологические тренинги для тех или иных компаний. Кстати, весьма полезные со всех точек зрения мероприятия.

- Получается, что Вы каким-то образом увидели всплеск интереса к психологии в нашей стране.

- Нет, я думаю, это просто совпадение. Тем более что в будущем я вижу себя больше в академической сфере: мне очень нравится именно преподавать. Ведь сегодня сама форма обучения очень резко отличается от той, что была еще 15 лет назад. Сегодня она все больше приобретает интерактивную форму, когда ученики с учителями постоянно находятся в некоем диалоге. Проводятся игры, упражнения, студенты работают над какими-то проектами - все это весьма динамично, интересно, познавательно.

- А что конкретно Вы преподаете?

- В основном психопатологию и психотерапию, начиная с психоанализа и поведенческой терапии, о которой до сих пор в Азербайджане очень мало знают.

На самом деле, во всем мире уже давно преподают самые разные направления психологии, и каждый психолог выбирает то, которое ближе ему самому. Я же практикую в когнитивно-поведенческой терапии. Говоря простыми словами, я пытаюсь направить каждого человека, помочь ему понять связь между его мыслями и последующими событиями в его жизни, ведь мысли предшествуют тем или иным поступкам. И меняя мысли, можно менять поведение и в итоге – жизнь.

- Улькер, при всем при этом Вы еще занимаетесь социальными проектами.

- Да, я социально активный человек. Три года назад мы – я, **Мадина Ахмедова, Фатима Ибрагимбейли и Джамилия Вердиева** - создали благотворительную организацию ASAAP (Azerbaijan Social Aid & Awareness Program). Первым нашим проектом стало мероприятие, посвященное Дню борьбы с лейкозом, который отмечается 15 февраля. За день до этого, как известно, свой праздник отмечают влюбленные. Так и родилась идея [проекта Share your love](#) («Поделись своей любовью»), в котором мы призывали людей подарить в этот день частичку своей любви больным лейкозией детям.

В промо-клипе, с которым нам помогли наши друзья, снялись многие азербайджанские знаменитости. Он набрал огромное количество просмотров за короткое время, мы смогли собрать достаточную сумму уже на первом же мероприятии, и все это нас очень вдохновило, ведь первый же проект получился!

Мы сознательно взяли на себя огромную

ответственность, но при этом решили подойти к делу конкретно: пусть лучше мы поможем трем-четырем малышам, но доведем дело до их полного выздоровления. Поэтому этот проект продолжается до сих пор: дети выздоравливают, слава Богу, но есть другие, кому мы можем помочь.

Нас в нашем проекте всего четверо, но людей, которые нам помогают, – тысячи. Мы собираем деньги, которые идут на покупку лекарств и оплату каких-то медицинских процедур, организовывая различные мероприятия: от вечеринок с известными диджеями до показов фильмов. Кроме того, мы постоянно ищем организации, которые могут оказать помощь как конкретному ребенку, так и готовы к сотрудничеству с нами на долгосрочной основе.

И мы с девочками очень счастливы, что уже есть дети, которые благодаря участию наших сограждан стали здоровыми. Лечение лейкемии сегодня возможно, просто оно дорогое и длительное - минимум два года.

- А как Вы находите своих подопечных?

- Первых трех малышек мы нашли на сайте [leykoz.az](#). А потом, когда нас уже узнали и родители, и сотрудники медицинских учреждений, они сами стали нас находить. К сожалению, мы можем заботиться одновременно лишь о 3-4 детях.

Кроме того, ASAAP реализует и другие проекты: мы работаем с воспитанниками детдомов и интернатов, привлекаем взрослых в программу «Старший брат» и «Старшая сестра». Суть ее в том, что те, кто желает принять участие в жизни этих детей, проводят с ними время, учат чему-то полезному, вывозят в зоны отдыха и аквапарки, водят в кино...

Мы также проводим аукционы, тематические вечеринки и так далее, но сознательно не берем на себя много проектов. Как говорится, лучше меньше да лучше.

- Как у Вас на все хватает времени? Ведь Вы еще и молодая мама.

- Времени как раз не хватает. Но я не представляю своей жизни иначе. Люди ведь разные, для кого-то предел мечтаний – сидеть дома и смотреть телевизор, кому-то для счастья нужна исключительно карьера, ну и так далее. Я вот не мыслю себя без какой-то общественной деятельности. Мне очень важно чувствовать себя активной и полезной, чтобы ощущать себя полноценным и счастливым человеком.

- Ну, а отдыхаете Вы тоже активно?

- Нет. Вот здесь все с точностью до наоборот. Возможно, для баланса (*смеется*).

- Согласны ли Вы с тем, что сегодня женщинам намного легче строить карьеру, нежели, скажем, лет 15 назад?

- Я согласна, что сегодня в сознании женщин

произошли какие-то перемены. Просто они были естественными для моего поколения, потому что мне лично не пришлось себя в чем-то ломать или пересматривать какие-то взгляды. Думаю, это заслуга моих родителей, давших нам с сестрами такое воспитание.

Но вот еще в начале 2000-х, когда я была студенткой, большинство девушек поступали в институт не ради получения профессии, а ради диплома - как одного из главных составляющих приданого. Помню, что среди моих ровесниц большинство было или уже замужем, или обручены, или вообще ждали ребенка.

Сегодня девушки поступают в университеты ради знаний, они действительно хотят учиться и получить профессию. Они более уверенно смотрят в будущее, в том числе и потому, что сегодня женщине легче устроиться на работу.

Да-да, если раньше наблюдалась некая дискриминация по отношению к представительницам слабого пола, то сегодня дискриминации подвергаются мужчины. Как это ни парадоксально. Приятно, что сегодня отношение к женщине, которая самостоятельно строит собственный бизнес, в обществе меняется: все меньше разговоров о том, что ей обязательно кто-то «помог». И все это происходит потому, что есть женщины, доказавшие это своим примером.

- Улькер, Вы как человек, проживший определенное время за границей, можете сравнить степень свободы женщины в Азербайджане и за его пределами. Чего, на Ваш взгляд, у нас еще нет, а в чем, быть может, есть плюсы?

- Плюсы в том, что все-таки у нас в стране женщина, становясь самостоятельной, не переходит ту тонкую грань, которая переводит ее в категорию феминисток. То есть, наши женщины умудряются оставаться женственными дома и жесткими в бизнесе или на работе.

А что касается минусов – это, скорее, отношение общества к одиноким женщинам – и тут не важно, разведена она или просто не вышла замуж. До сих пор, увы, все еще имеют место стереотипы о том, что женщина должна быть непременно при муже, а ее основная задача – это родить и воспитать детей.

И женщине, которая волею судьбы осталась одна, весьма сложно не только выживать, но и бороться с определенным негативным отношением к себе. Некоторые не выдерживают давления и даже ставят на себе «крест», и это – очень печально. Ведь на дворе все-таки XXI век. Женщина не должна никому доказывать, что она – «тоже человек».

Мне и моим сестрам повезло в том плане, что нас отец готовил к любым жизненным обстоятельствам. Он всегда нам вроде бы в шутку говорил: «Вы выйдете замуж только после 25 лет, потому что если завтра что-то случится, вы не

должны оставаться без куска хлеба. У вас должна быть профессия и возможность зарабатывать самим». Так получилось, что мы все действительно создали семьи после достижения 25-летнего возраста, и с годами я понимаю, что отец был прав.

Но я уверена, что со временем эти стереотипы себя изживут, хотя процесс этот весьма долгий.

- Многие не согласятся с Вами, оспаривая даже само слово «стереотипы» и ссылаясь на пресловутый «менталитет». Но ведь менталитет – это совокупность качеств и особенностей, а значит, его можно и нужно менять. Вы, как психолог и преподаватель, можете как-то влиять в этом смысле на своих студентов.

- Вы знаете, студенты меня и так радуют, я уже вижу, насколько у них иное мышление. К примеру, если говорить о таком серьезном вопросе, как создание семьи. В Азербайджане, увы, до сих пор существует проблема того, что большинство молодых людей «влюбляются, чтобы жениться».

То есть, ищут человека лишь потому, что «пришло время». Тогда как во всем мире люди женятся, потому что любят.

Но и наша прогрессивная молодежь уже поняла, что жизнь строить надо именно так, и это – правильно: жить по велению сердца и души.

Так что, современная молодежь мыслит иначе. Другое дело, что их пока очень мало, процентов 10 от силы. Но лет 15 назад и их не было.

Думаю, что торопить события не стоит, мы – страна очень молодая. А ломка стереотипов должна проходить естественно, иначе ничего хорошего не будет. Я уже вижу, как происходит постепенное изменение в сознании людей. И, поскольку многое зависит от воспитания, есть надежда, что нынешнее поколение воспитает следующее и так далее. Скоро мы получим целое поколение целеустремленных людей. Так что, через определенное время многое в Азербайджане изменится к лучшему.

- Спасибо Вам за беседу, успехов Вам во всех Ваших проектах.

*Текст: Натали Александрова
Фотографии предоставлены Улькер
Исаевой
Inews.az
14.07.2014*

BİLİK FONDU ZƏRURƏTDƏN YARANMIŞDIR

Bilik Fondu müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərindən yaranan bir qurumdur

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə təsis edilib. Yarandığı vaxtdan keçən qısa müddətdə Fond öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib, bir sıra layihələrin icrasına başlayıb. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun AzərTAc-a müsahibəsində bu qurumun fəaliyyətindən, görəcəyi işlərdən geniş söhbət açılır.

- Oqtay müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Bilik Fondu təsis olundu. Oxucularımıza Bilik Fondunun yaranma zərurəti barədə məlumat verə bilərsinizmi?

- Prezident İlham Əliyevin qeyd edilən bu Fərmanın əsas qayəsi insanları maarifləndirməkdən ibarətdir. Cəmiyyətin inkişaf meyarlarından birinin bilik olması danılmazdır. Məhz bu həqiqətdən çıxış edərək deyə bilirik ki, Bilik Fondunun yaranması ölkəmiz üçün çox əhəmiyyətli hadisədir.

Bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. Əhəlinin həyat səviyyəsinin gündəgünə daha da yaxşılaşması, insanların sosial problemlərinin həlli məqsədilə həyata keçirilən işlər hər birimizi sevindirir.

Ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə inkişafını dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları dilə gətirir, bu inkişafı yüksək dəyərləndirirlər.

Tarixə nəzər salsaq, ötən əsrin 90-cı illərinin əvvəllərindən bu günədək həyata keçirilən islahatların insanların həyatındakı rolunu açıq-aydın görürük. Son 10 ildə isə iqtisadi inkişafdan əldə olunan kapital birbaşa insan kapitalının inkişafına yönəldilib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim ən böyük qazancımız insanlarımızın təfəkkürünü, düşüncəsini ölkəmizin potensialının yüksəldilməsinə istiqamətləndirməkdir. Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatları, görülən işlərin nəticələrini bilib dəyərləndirməsi, aydın dərk etməsi çox vacibdir. İnsan özünü, yaşadığı ölkəni daha yaxşı tanımalıdır. Bununla bərabər, insan dünyanı daha yaxşı tanımalıdır.

Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərinlən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir.

Bu istiqamətdə ən önəmli vəzifəmiz yerli ziyalı



potensialından, yerli yeniyetmə və gənclərin gücündən məqsəduyğun istifadə etməkdir.

- Bilik Fondu bu missiyasını hansı yollarla həyata keçirməyi planlaşdırır?

- Ölkə rəhbərliyinin bizə həvalə etdiyi bu şərəfli missiyanı layiqincə yerinə yetirmək üçün bütün mühtərəqqi yollardan istifadə olunacaq. Bilik Fondu məhz elmi-texniki, sosial-iqtisadi, hüquqi, humanitar biliklərin davamlı şəkildə artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin əhali arasında geniş təbliği, gənclərin ekoloji təfəkkürünün formalaşdırılması məqsədi ilə fəaliyyətə başlayıb.

Məqsədimiz insanlara bilik çatdırmaqdırsa, bu prosesdə təkə Fondun əməkdaşları deyil, bütün ölkə vətəndaşları iştirak etməlidir. Biz Bilik Fondu olaraq bu amal ətrafında insanları birləşdirməyə, yerlərdə müxtəlif layihələrə cəlb etməyə çalışacağıq. Niyətimiz həm də həyata keçirəcəyimiz layihələrdə ən ucqar kənd və qəsəbələrin əhalisinin də fəal iştirakını təmin etməkdir.

Bilik Fondunun məqsədi və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə başlamışıq. "Docendo discimus" layihəsi, adından da göründüyü kimi, öyrədərək öyrənməyə xidmət edir. Bu sırada "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Epizod", "Auditoriya+", "Qardaşlaşmış məktəblər", "Dini abidələrdə tarixin izləri" kimi layihələri də göstərmək olar.

Qeyd edə bilərəm ki, mətbuatda haqqında geniş

məlumat verilmiş “Dini abidələrdə tarixin izləri” və “Qardaşlaşmış məktəblər” layihələri cəmiyyət tərəfindən çox böyük maraqla qarşılanıb. Birinci layihə çərçivəsində Bərdə İmamzadəsində olan Fondun əməkdaşları yerli ziyalıların və Bərdə camaatının layihəyə böyük marağını vurğulayırlar. Məlumdur ki, Bərdə İmamzadəsi beşinci imam Məhəmməd Bağırın qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. İmamzadənin ətrafında xeyli sayda tarixi şəxsiyyətlərin məzarları var. Əməkdaşlarımız ilkin mərhələdə qəbirüstü yazıların və daş kitabələrin fotosəkillərini çəkib, kompleksi lentə alıblar. Sonrakı mərhələdə bu yazılar oxunub təhlil ediləcək, tariximizin müvafiq dövrünə əlavə qeydlərin mümkünlüyü müəyyənləşdiriləcəkdir.

- Bildiyimizə görə, bərdəlilər İmamzadənin vaxtilə ermənilərin müdaxiləsinə məruz qaldığını, daşlar üzərindəki yazıların, əsasən də, tarixlərin silindiyini deyirlər. Abidənin indiki vəziyyəti də ürəkaçan deyil. Layihə çərçivəsində bərpa işlərinin həyata keçirilməsi planlaşdırılırmı?

- Ölkəmizdə dini və tarixi abidələrin qorunması, bərpası, məşidlərin, o cümlədən sinaqoq və kilsələrin təmir olunması dövlətin diqqət mərkəzindədir. Ölkə başçısının bu istiqamətdəki sərəncamları, gerçəkləşdirilən layihələr əsaslı addımların atılmasına, dini abidələrdə tarixin izlərinin aşkara çıxarılmasına zəmin yaradır. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin və digər qurumlardakı peşəkar bərpaçıların iştirakı ilə Bərdə İmamzadə kompleksinin müəyyən təmiri və bərpasını nəzərdə tutur. Məqsədimiz ilin sonuna qədər bu məkanı insanların mənəvi rahatlıq tapa biləcəyi, məktəblilərin Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kifayət qədər əlavə bilik ala biləcəyi yerə çevirməkdir. Layihəyə cəlb edilmiş Bərdə gəncləri məzarlıqda görülən təmizlik və bərpa işlərində böyük həvəslə çalışırlar. Layihənin növbəti mərhələlərində ölkəmizin müxtəlif bölgələrində yerləşən digər dini abidələrimizin də gizlində yaşayan tarixin izləri üzə çıxarılaçaqdır.

- Mətbuatda Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi ilə bağlı məlumatlar yayılıb. Bu layihə ilə bağlı fikir bildirməyinizi xahiş edirik.

- “Qardaşlaşmış məktəblər” layihəsinin koordinatoru Bilik Fondu aparatının rəhbəri, professor Rəfai Həsənovdur. Layihə çərçivəsində sentyabrın 5-dən başlayaraq 15-dək silsilə tədbirlərimiz nəzərdə tutulur. Müxtəlif bölgələrdən seçilmiş 10 məktəbin hər birindən, təxminən, 12-14 nəfər şagird, digər bölgələrdən 10 məktəbin şagirdlərinin qonağı olacaq. Məktəblər arasında qardaşlıq müqaviləsi imzalanacaq. Birlikdə tarixi-mədəni yerlərə gəzintilər təşkil oluna-

caq, bilik yarışmaları, dəyirmi masalar keçiriləcək. Onu da qeyd edim ki, bu layihənin işinə digər məktəblərin müəllim və şagirdləri, yerli əhali və ziyalılar da cəlb olunacaq.

Sentyabrın 15-i – “Bilik günü”ndə isə Azərbaycanın bütün rayonlarında məktəblərdə tanınmış şəxslər – elm və mədəniyyət adamları mühazirələr oxuyacaqlar. Təsəvvür edirsinizmi, ölkənin tanınmış bir alimi rayonda bir kənd məktəbində mühazirə oxuyacaq. Şübhəsiz, həmin gün hər bir şagirdin yaddaşına əbədi həkk olunacaq. Əlamətdar olan budur ki, məktəblərlə bu yöndə əlaqələrimiz təkcə “Bilik günü”ndə deyil, ilboyu davam edəcək.

Bu layihə “İlboyu bilik” proqramının tərkibinə daxil olan layihələrdən yalnız biridir.

Bilik Fondu hər işdə yaradıcılığa üstünlük verir. Yaradıcılıq canlılıq gətirir. Bildiyiniz kimi, Bakı Slavyan Universitetində xeyli müddətdir yaradıcılıq fakültəsi fəaliyyət göstərir. Təcrübə göstərdi ki, istedadlı gənclərin üzə çıxarılmasında və onların peşəkar vərdislərə yiyələnməsində bu fakültənin rolu böyükdür. Ona görə də, regionlarda yaradıcılıq fakültəsinin filiallarını yaratmağı planlaşdırmışıq. Gənclər vaxtlarını boş keçirməkdənsə, onlara təklif olunan maraqlı layihələrdə iştirak etməyə üstünlük verirlər. Təki bu gənclərlə ünsiyyətimiz baş tutsun.

Onu da xüsusi qeyd edim ki, bizim layihələrimizin hər biri davamlı olması ilə fərqlənəcəkdir.

- Oqtay müəllim, Bilik Fondunun fəaliyyəti necə tənzimlənəcək?

- Bilik Fondunun fəaliyyəti Fondun Himayəçilik Şurası tərəfindən tənzimlənəcək. Şuraya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, hörmətli alimimiz akademik Akif Əlizadə rəhbərlik edir. Ölkə Prezidentinin Sərəncamı ilə tanınmış ictimai xadimlər və alimlər - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənov, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, professor Azərpaşa Nemətov, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı, professor Sahibə Qafarova, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Mübariz Qurbanlı Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediləblər. Belə dəyərli alimlərin himayəçilik etdiyi Bilik Fondu, əlbəttə, öz missiyasını layiqincə yerinə yetirmək gücündədir.

Bilik Fondu Himayəçilik Şurasının hər bir üzvünün imkanlarından, təcrübəsindən və məsləhətlərindən yararlanmağı düşünür. Bu məqsədlə Fondun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev yeni formalaşan kollektivimizlə davamlı treninqlər keçirir. Çox böyük əhəmiyyəti olan bu treninqlərin gələcəkdə Himayəçilik Şurasının digər üzvləri ilə də keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Bilik Fondunun ölkəmizdə müxtəlif elm, mədəniyyət, ictimai, sosial sahələrdə fəaliyyət göstərən, cəmiyyət tərəfindən çox yaxşı tanınan ziyalılarımızdan ibarət Ekspert Şurası da formalaşmaqdadır. Təbii ki, fəaliyyətimizin istiqamətləndirilməsində bu ekspertlər bizə yaxından kömək edəcəklər.

- Bilik Fondunun Nizamnaməsində xarici ölkələrdə nümayəndəliklərin və ölkə daxilində filialların, "Bilik evləri"nin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə hansı işlər görülməkdədir?

- Bilik Fondunun bölgələrdə filiallarının, "Bilik evləri"nin və xaricdə nümayəndəliklərinin yaradılması sahəsində hazırda işlər gedir. Artıq rayonlarda Bilik Fondunun rayon ziyalılarından ibarət nümayəndələri müəyyənləşib, bizim onlarla sıx əlaqələrimiz var. Fond rayonlarda keçirəcəyi layihələrə yerli ziyalıların və ictimaiyyət nümayəndələrinin cəlb olunmasını rayon nümayəndələrinin vasitəsilə həyata keçirəcək.

Maarifləndirici layihələrin gerçəkləşməsində Fondun dayaq nöqtəsinə çevriləcək filialların üzvləri öz bölgələrində nüfuz sahibi olan tanınmış ziyalılar, elm və təhsil işçiləridir. Yaxın gələcəkdə Bilik Fondunun xarici ölkələrdə də filiallarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycanın dostları ilə birgə fəaliyyət göstərəcəyik.

- Oqtay müəllim, Bilik Fondunun fəaliyyəti ilə bağlı daha nələri söyləmək istərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti artıq müəyyən məsuliyyətdən xəbər verir. Biz əminik ki, Bilik Fondunun layihələri ən qısa zamanda öz bəhrəsini verəcək. İndi ictimaiyyətin bizdən gözləntiləri çoxdur. Demək istəyirəm ki, Bilik Fondu hər kəsin üzünə açıqdır. Biz hər bir səmərəli ideyanı, yeni fikri dinləməyə hazırıq. Hər kəsi Bilik Fondu ətrafında gücünü səfərbər etməyə və Azərbaycanımızın inkişafına öz töhfəsini verməyə dəvət edirəm.

27.08.2014

UNİVERSİTET XƏBƏRLƏRİ

İCTİMAİ TV-NİN "ELM ÜÇBUCAĞI" VERİLİŞİNDƏ

Sentyabrın 14-də İctimai TV-nin "Elm üçbucağı"nın növbəti verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlının "Qədim Misir və Mesopotamiyada dinlər, miflər" mövzusunda mühazirəsi efirə verildi. Verilişdə universitetin əməkdaşları da dinləyici qismində iştirak etdilər.

"Elm üçbucağı"nda H. İsaخانlının mühazirələrindən ibarət əvvəlki verilişlərə bu linklərdə baxmaq olar:

<http://www.khazar.org/s7690/Videos/az>

<http://www.youtube.com/channel/UCZ0-SSdansKXIXaF5rkesuA>

YENİ DƏRS İLİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ

Nizami rayon icra hakimiyyətində yeni dərs ilinə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə təhsil işçiləri, yüksək rütbəli hökumət nümayəndələri və millət vəkilləri iştirak edirdilər.

Müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. O, ötən dərs ilində əldə olunan uğurlardan və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı. Müşavirədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı çıxış edərək, təhsil və cəmiyyət mövzusunda mülahizələrini bildirdi, təhsildə uğur qazanan şagird və tələbələri təbrik etdi. Görüşdə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak etmişdir.

"VMF" ŞİRKƏTİ İLƏ MÜQAVİLƏ BAĞLANMIŞDIR

Müqavilənin şərtlərinə görə, şirkət universitetin (partnyor) hər hansı münasibətlə həyata keçirdiyi tədbirlərdə və ya belə tədbirlər olmadan, lakin universitet tərəfindən müəyyən məqsədlərlə seçilmiş tələbələrə, pedaqoji və digər personala ("İlin ən yaxşı müəllimi"; "İlin ən yaxşı tələbəsi"; "Vaxtını ən düzgün tənzimləyən tələbə"; "İlin ən fəal tələbəsi") hədiyyə verilməsi üçün təmsil etdiyi brendlər üzrə özünə məxsus olan malları əvvəlcədən razılaşdırılmış güzəştli şərtlərlə partnyora satmağı və ya daxili korporativ qaydalara müvafiq olaraq müəyyən hallarda təmənnəsiz verməyi öz öhdəsinə götürmüşdür.

“ AXI, MƏN AZƏRBAYCANLIYAM!..”

Jurnalımızın bu ilki may nömrəsində Azərbaycan əsilli Roman Naudinşin (İbrahimov) Latviyada nazir təyin olunması münasibətilə yazı dərc etmişdik. Bu nömrəmizdə onun Lent.az-a verdiyi müsahibə ilə tanış olun.



Latviyanın əslən azərbaycanlı naziri ailə gerbini üçrəngli bayrağımızla qeydə aldırıb

“Düşünməyin ki, mən Latviya hökumətində nazir olaraq azərbaycanlı olmağım ilə fəxr və bunu dəfələrlə bəyan etdiyim üçün kimlərsə mənə problem yarada bilər. Nəinki Avropada tüğyan edən erməni lobbisi, ümumiyyətlə, heç kim buna problem yarada bilməz”. Latviyada ətraf mühitin mühafizəsi və regional inkişaf naziri postuna təyin olunmuş Azərbaycan əsilli Roman Naudinş (İbrahimov) bu fikirdədir.

O, açıqlamasında qeyd edib ki, Latviyada ermənilərdən heç kim, hətta əyalətlərdə belə vəzifə tutmadığı halda, o, azərbaycanlı kimi bütün məsələlərdə, o cümlədən Qarabağ məsələsində aktiv çıxışlar edir. Bunun müqabilində isə hələ ki, erməni kilsəsindən, lobbisindən təzyiq görmür. Amma gözləyir...

Qərib tələbəninin nazir nəvəsi...

Mən onunla APA Holding-in təmsilçisi olaraq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyimiz “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində elə Riqada görüşdüm. Gərgin iş qrafikinə baxmayaraq, Azərbaycandan gəlməyimi ona deyəndə dərhal vaxt ayırdığını və mənə gözlədiyini bildirdi. Amma görüşümüz bir saat planlaşdırılsa da, Azərbaycan və onun azərbaycanlı əsli ilə əhatə olunan söhbətimiz düz iki saatdan çox çəkdi. Xaricdən olan rəsmi nümayəndə heyəti ilə görüşünü təxirə salmaq hesabına olsa da...

Latviyanın həm də ən gənc naziri olan R. Naudinş 1982-ci ildə bu ölkənin Valmiera şəhərində anadan olub. Polis Akademiyasını bitirib və bir müddət istintaq orqanlarında yüksək vəzifələrdə çalışıb. Daha sonra vəzifəsindən istefa verərək, ailə bizneslərinin inkişafı ilə məşğul olub. Onların Pribaltikada geniş

mağazalar şəbəkəsini özündə birləşdirən və turizm fəaliyyəti ilə bağlı şirkətləri var. 2009-cu ildə artıq bir müddət əvvəl tərkibinə qoşulduğu və aktiv fəaliyyət göstərdiyi Latviyanın nüfuzlu Milli Birlik Partiyası tərkibindən Valmiera Vilayət Dumasına deputat seçilir.

2011-ci ildə isə partiyadan Latviya parlamentinə deputat seçilir. Üç ay əvvəl hazırda təmsil olunduğu postda olan əvvəlki nazir yol verdiyi müəyyən qüsurlara görə istefaya gedir. Hökumət bu sahənin yenidən ayağa qaldırılması üçün bu posta Roman Naudinşi münasib görür. Nəzərə alsaq ki, Latviya büdcəsinin təminatında bu nazirliyin əhatə etdiyi sahə önəmli rol oynayır.

Ailələri Latviyada eyni zamanda tanınmış iş adamları olmaqla nüfuzlu ailə hesab olunur.

Nazir ailə tarixçəsini də danışdı. Babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır və 1956-cı ilə Riqaya gələrək ali məktəbə - Politexnik İnstitutuna daxil olub. Burada Latviya vətəndaşı olan, milliyətəcə rus xanım ilə ailə qurub: “Babam burada nüfuzlu nəslin nümayəndəsi ilə ailə qurub. Mənim anam isə milli mənsubiyyətinə görə latıdır. Amma bütün qohumlar, o cümlədən bizi tanıyanlar babamı, atamı və o cümlədən ailəmizin tək oğlu olan mənə azərbaycanlı kimi qəbul edirlər. Çünki biz babamın xətti ilə, kök etibarını ilə azərbaycanlıyıq və burada da əsasən ata xətti milli mənsubiyyətinə görə əsas götürülür. Mən isə hərçənd Azərbaycanda birbaşa hansısa əlaqəm olmamasına baxmayaraq, azərbaycanlı olmağım ilə yalnız sözdə yox, həqiqi mənada fəxr edirəm”.

Latviyalı nazirin Azərbaycan bayraqlı ailə gerbi

Gənc nazir soyadının niyə İbrahimov kimi davam etməyib, Naudinş kimi davam etməsinin səbəblərini də açıqlayıb: “Ailəmizdə məndən başqa bir bacım da var. Adı Dianadır. Hazırda Fransada Paris Milli Bankında yüksək vəzifədə işləyir. Biz yeniyetmə yaşımızda olanda ana babam bizdən xahiş etdi ki, ikimizdən birimiz onun soyadını götürək. Çünki bizim anamızın qardaşı yoxdur. Nəsillərinin davamını istəyirdilər. Beləliklə, bacımla mən bunu püşk atma yolu ilə həll etməyə qərar verdik. Püşk isə elə alındı ki, mən soyadımı İbrahimovdan dəyişib anamın soyadını – Naudinş götürəsi oldum. Bacım isə İbrahimova olaraq qaldı və hətta o vaxtdan söz verdi ki, əgər getsə də, soyadını dəyişməyəcək, həyat yoldaşından yeganə şərti soyadının olduğu kimi qalması olacaq. Və dediyimiz kimi də elədi. Hazırda da Diana İbrahimovadır və həmişə də belə olacaq. Çünki biz

azərbaycanlıyıq və bu xətt heç vaxt itməməlidir”.

Latviyanın azərbaycanlı naziri babası İdrislə fəxr etdiklərini deyir: “O, bizim fəxrimizdir. Biz ondan Azərbaycanla bağlı hər şeyi öyrənmişik və ondan hər dəfə Azərbaycanın qoxusunu alırıq. Hətta bizim rəsmi ailə gerbimizdə Azərbaycanın bayrağı da əksini tapır. Bu gerb qeydiyyatdan keçəndə zənn etdilər ki, başqa ölkənin bayrağı olduğu üçün qeydiyyatında problem olacaq, amma mən sübutlara söykənən arayış təqdim etdim və heç bir problemsiz qeydiyyata da aldılar. Hansı ki, Latviyada az hallarda belə gerbi qeydiyyata alırlar”.

O, maraqlı fakt da açıqlayıb: “Babam Azərbaycanın bütün atributları və tarixi məqamları ilə fəxr edir. Mənim iki oğlum var. Birinin adını babam özü qoyub. Adı Heydərdir. Heydər Əliyevin şərəfinə nəvəsinin adını belə qoymağa qərar verdi”.

Nazir ailə gerblərinin elektron nüsxəsini bizə təqdim etdi.

Nazir onu da qeyd edib ki, ailəsinin yaşadığı Varmiela vilayətində məhz onun birbaşa dəstəyi ilə “Araz” Azərbaycan Cəmiyyəti yaradılıb və Azərbaycan diasporunu təmsil edir. O qeyd edir ki, babasının tövsiyəsi ilə Azərbaycanı iki hissəyə ayıran Araz çayının adını bu cəmiyyətə veriblər.

Latviyanın gələcək prezidenti azərbaycanlı ola bilər...

Parlament respublikası olan Latviyanın qanunlarının deputat mandatı ilə nazir vəzifəsinin eyni anda daşınmasının mümkün olduğunu deyən R. Naudinş deyir ki, oktyabrda keçiriləcək parlament seçki-

lərində yenidən deputatlığa namizədliyini verəcək: “Parlament seçkilərindən sonra Nazirlər Kabineti baş nazir də daxil olmaqla yenidən təşkil olunur. Amma əgər mən deputat seçilsəm və hökumətdə yenidən yer alsam, hansı ki, bu şans kifayət qədər çoxdur, mən yenidən deputat mandatından imtina edib hökumətdə fəaliyyətimi daha aktiv davam etdirəcəyəm. Çünki hədəflərim elə böyükdür ki, yalnız bir vəzifədə qüvvəmi cəmləmək istəyirəm”.

O, Latviyanın baş naziri postunda, eyni zamanda gələcəkdə prezident postunda da özünü gördüyünü istisna etmir...

R. Naudinş Azərbaycanla bağlı arzularını da söylədi: “Hər şeydən əvvəl doğma Azərbaycanın torpaqlarının işğaldan azad olmasını arzulayıram. Belə də yazın. Nə olsun ki, başqa bir ölkədə nazirəm? Axı mən azərbaycanlıyam. Mən dəfələrlə istər deputat, istərsə də nazir postunda fəaliyyətimdə, Avropada keçirdiyim görüşlərdə açıq bildirmişəm ki, Ermənistan faktiki olaraq Azərbaycan torpağını işğal edib və buna son qoyulmalıdır, orada hüquqları tapdanan azərbaycanlılara təcili dəstək göstərilməlidir!

Mən bir dəfə Azərbaycanda, o cümlədən baba yurdum Siyəzəndə olmuşam. Arzum budur ki, yenidən nazir kimi və daha yüksək mənəb sahibi kimi vətənim Azərbaycana gedim...”

Biz ondan ayrılanda o maraqlı bir ifadə də işlətdi: “Azərbaycan xalqı həmişə bilsin ki Latviyada, Avropada onlar üçün döyünən ürək var”.

*Mübariz Aslanov
Riqa*

BƏSTƏKAR - MÜĞƏNNİ SƏFİR TƏYİN EDİLDİ

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının açıqla mübarizə üzrə elçisi təyin olunub

BMT İnformasiya Mərkəzinin məlumatına görə, S.Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımını çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.

Qeyd edək ki, S.Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub. Üç yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.





KANADA ERMENİLERİNDEN TÜRKİYE'YE ILIMLI MESAJ

Seyit Aydoğan
28 Ağustos 2014

Kanada Ermeni toplumunun önde gelenlerinden Raffi Bedrosyan:- "Erdoğan'ın taziye mesajı çok olumluydu"- "Ermeniler için bu acı o kadar büyük ki 1915'e takılmış ve orada kalmış olarak yaşıyorlar"- "Erivan Kapısı'nın adı Hrant Dink Kapısı olsun"

Ermeni diasporasının en etkili olduğu ülkelerden Kanada'daki Ermeni toplumunun önde gelenlerinden Raffi Bedrosyan, Cumhurbaşkanı seçilen Başbakan Recep Tayyip Erdoğan'ın taziye mesajının çok olumlu olduğunu söyledi.

AA muhabirine açıklamada bulunan inşaat mühendisi, sanatçı, gazeteci ve yazar kimlikleriyle renkli kişiliğe sahip Bedrosyan, Türkiye ve Ermenistan arasındaki sorunun diyalog olmadan çözülemeyeceğini belirterek "Sayın Erdoğan'ın taziye mesajı çok olumlu bir adımdı. Geçmiş hükümetlerin tutumundan çok farklı olarak yeni bir başlangıçtı" dedi.

Diaspora ermenilerinin çoğunun, bu adımı yetersiz gördüğünü anlatan Bedrosyan, şöyle konuştu:

"Onlar şu anda ne adım atılırsa atılsın yetersiz görecekle. Çünkü 1915'te takılmış insanlar için acılar geçmiyor. Sayın Ahmet Davutoğlu'nun da bir mesajı var geçmişteki hükümetlerden farklı olarak. 'Ermeni diasporası bizim diasporamızdır' demişti. Bu da geçmiş hükümetlerden çok daha farklı bir tutum. Bu mesajların lafta kalmamasını ve hakikaten diasporanın gerçeklerini anlayıp, iki tarafın da birbirine empatiyle yaklaşabileceğini ümit ediyorum."

Diaspora denilen şeyin Türkiye'de medya tarafından "öcü" olarak gösterildiğini ifade eden Bedrosyan, şunları kaydetti:

"Bunlar Anadolu'nun çocukları. Anadolu'daki ailelerinin mucizevi bir şekilde geride kalmış torunları. Maalesef diasporaya yayılmış Ermeniler için bu acı o kadar büyük ki 1915'e takılmış ve orada kalmış olarak yaşıyorlar. Ermeniler de gerçekçi bir şekilde bu-

güne gelemiyor ve Türklerle diyaloga girmeyi maalesef düşünemiyorlar. Bu yüzden üçüncü ülkelere baskı yapıp onları kullanmaya çalışıyorlar. Ben buna katılmıyorum ve Türklerle bu acıların, bu gerçeklerin doğrudan konuşulması gerektiğine inanıyorum. Kabul etmek lazım ki bu 1915-1916 olayından sonra Ruslarla gelen Ermeniler, evet intikam olarak veya karşılık olarak Türk ve Kürt köylerine saldırılarda bulundular. İki taraftan da kayıplar çok oldu. Geçmişte bu olayı gündeme getirmek için ASALA gibi kuruluşlar oldu. Onlar artık yok. Şimdi sadece Ermenilerin 1915 gerçeklerinin tamamen kabul ettirilmesi için bence yanlış bir şekilde üçüncü ülkelerin bunu kabul etmesi için çalışan kuruluşlar var. Ermeniler ve Türkler, bu sorunları oturup konuşacak olgunluğa gelebilseler, onların o çalışmalarından daha etkili olacak."

"Erivan Kapısı'nın adı Hrant Dink Kapısı olsun"

Türkiye ile Ermenistan arasındaki sorunlar ne olursa olsun aradaki sınırın daima açık kalması gerektiğine işaret eden Bedrosyan, "Benim önerim, Erivan Kapısı'nın adı Hrant Dink Kapısı olsun. Çünkü aradaki diyalogu, barışı en çok isteyen kişi oydu" dedi.

Bedrosyan sözlerini, "Sayın Erdoğan'ın gelecek yıl 1915 olaylarının 100. yılında vereceği daha cesur bir mesajı, iki ülkeyi birbirine daha da yaklaştıracak ve 100 yıl zincirleme kötüye giden bu durum, bundan sonra zincirleme bir şekilde iyiye doğru gitmeye başlayacak diye düşünüyorum" diye tamamladı.

TÜRKİYƏDƏ YENİ KONSTITUSIYA QƏBUL OLUNACAQ

Türkiyənin Baş naziri Əhməd Davudoğlu "TRT haber" kanalına müsahibəsində bildirib ki, Ədalət və İnkişaf Partiyası hakimiyyəti ölkədə yeni Konstitusiya qəbul olunmasını özünün mühüm hədəflərdən biri sayır

Yeni Konstitusiyanın Türkiyədə sevgi ilə qarşılanacağına əmin olduğunu ifadə edən Baş nazir bildirib ki, 2015–ci ilin sonlarından 2019-cu ilin yazınadək ölkədə heç bir seçki nəzərdə tutulmadığı üçün yeni Konstitusiyanın qəbulu bu dövrə təsadüf edə bilər.

Xatırladaq ki, 1921-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə hazırlanaraq "Təşkilat-ı esasiye kanunu" adı ilə qəbul olunmuş ilk Konstitusiya sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi proseslərə uyğun olaraq bir neçə dəfə dəyişdirilib.

Türkiyə qanunlarına görə yeni Konstitusiya referendum yolu ilə qəbul edilə bilər.

1921'den Günümüze "TC" Anayasaları...



"GÜL BAYRAMI" TÜRK LƏRƏ HƏSR EDİLDİ

Brüsselin "Grand-Plas" meydanında 19-cu "Gül Xalçası" türklərin Belçikaya immiqrasiyasının 50-ci ildönümünə həsr edilib



"Gül Xalçası" Türkiyənin məşhur kilimçilik sənətinin həndəsi naxışlarını canlandırır. Ümumi sahəsi 1800 kvadrat metr, uzunluğu 75 metr, eni isə 25 metr olan gül xalçası üzərində 120 könüllü 6 saat çalışıb. Ziyarətçilər bu əsrarəngiz mənzərəni həm meydanda, həm də Brüssel Şəhər İcra Hakimiyyətinin binasından izləyə bilmişlər.

Qeyd edək ki, "Gül xalçası" Brüsselin əsas meydanında 2 ildə bir dəfə keçirilir. 1964-cü il iyulun 16-da Belçika və Türkiyə türklərin Belçikaya immiqrasiyasına icazə verən iki tərəfli konvensiya imzalayıb. Bu gün Belçikada 220 000-dən çox türk məskunlaşıb.

TURİZMDƏN GƏLƏN GƏLİR ARTACAQ

Türkiyə yaxın on ildə turizm gəlirlərini 50 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir

Türkiyə hökuməti 2023-cü ilə qədər ölkəyə gələn turistlərin sayını ildə 50 milyon nəfərə, bu sahədəki gəlirləri isə 50 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Mədəniyyət və turizm naziri Ömər Çəlik bildirib ki, hazırda Türkiyə qəbul etdiyi turistlərin sayına görə, dünyada 6-cı, Avropada isə 4-cü yerdədir. Bu ilin sonunadək xarici ziyarətçilərin sayının 34 milyon nəfərə çatacağı gözlənilir. Yerli turistlərin sayının isə 5 milyon nəfərə yüksələcəyi ehtimal olunur. 2014-cü il üçün bu sahədə gəlir göstəricisi 32 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.



*Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri, İstanbul*

AZƏRBAYCAN VƏ AVROPA İTTİFAQI ARASINDA VİZALARIN RƏSMİLƏŞDİRİLMƏSİNİN SADƏLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI SAZIŞ QÜVVƏYƏ MİNİB

2013-cü il noyabrın 29-da Litvanın paytaxtı Vilyus şəhərində imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş sentyabrın 1-dən qüvvəyə minib.

Bununla yanaşı, 2014-cü il fevralın 28-də Belçikanın paytaxtı Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş də sentyabrın 1-dən qüvvəyə minib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada məlumat verilir.

Açıqlamada deyilir ki, vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişin məqsədi Azərbaycan və Avropa İttifaqının üzv dövlətlərinin vətəndaşları üçün qarşılıqlıq prinsipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir.

Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:

I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdöfəlik giriş vizalarının rəsmiləşdirilməsi;

II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi;

III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması;

IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi.

Uzunmüddətli, yəni birildənbeş ilədək etibarlılıq müddəti olan çoxdöfəlik giriş vizalarının rəsmiləşdirilməsi

Beş iletibarlılıqmüddəti olan çoxdöfəlik giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir:

Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;

Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.

Bir iletibarlılıqmüddəti olan çoxdöfəlik giriş vizaları əvvəlki ildə ərazidə əvvəlki viza almış və sə-

fəretdikləri dövlətə giriş və qalma qaydalarına uyğun olaraq ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlarına tətbiq edilir:

Təlim və yataxsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmə məqsədilə və mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;

Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;

Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;

Azərbaycan Respublikası və Avropa İttifaqına üzv dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşımını və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər;

Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətə əlaqədar onları müşayiət edən şəxslər;

Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;

Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;

İş adamları və kommersiya təşkilatlarının nümayəndələri.

Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdöfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdöfəli giriş vizaları rəsmiləşdirilə bilər.

Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir.

Sadalanan bu şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər.

Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi

Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avromüəyyən edilib. İştirakçı ölkələr viza rəsmiləş-

dirilməsi üçün kənar xidmət göstərən yardımçı şir-kətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alınmalıdır. Bu halda xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır.

Aşağıdakı kateqoriyalardan olan şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir:

İştirakçı ölkələrin ərazisində qanuniyaşayan vətəndaşları ziyarət edən ərvə yaarvad, valideynlər, yaşı 21-dən aşağı olan və yavalyeynhimayəsində olan uşaqlar, babalar, nəvələr və nəvələr;

Rəsmi nümayəndə heyətlərinin üzvləri;

Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar;

Əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;

Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edən;

Təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

Təqaüdçülər;

12 yaşadək olan uşaqlar;

Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

Viza ərizəsinə baxılması müddətinin qısaldılması

Viza ərizələrinə baxılması müddəti 10 təqvim gündür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər.

Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi

Diplomatik pasport malik olan şəxslər vizadan azad edilərək, sərbəst, yəni vizasız səfər etmək imkanı əldə edəcəklər.

Sazişin müddəaları Avropa İttifaqının üzv dövlətləri olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) və İrlandiyaya eləcə də Şengen Sazişinə qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilməyəcək.

AzərTAc
01.09.2014

UNİVERSİTET XƏBƏRLƏRİ

QAFQAZDA LAYİHƏ İŞTİRAKÇILARININ BACARIQLARININ ARTIRILMASI TƏLİMİ (PACT)

Xəzər Universiteti Gürcüstanın David Tveldiani Tibb Universitetinin koordinatoru olduğu "Layihə İştirakçılarının Bacarıqlarının Artırılması" adlı Tempus layihəsinin 14 tərəfdaşından biridir. Layihənin əsas məqsədi Avropadakı mövcud biliklərin Qafqaz regionuna ötürülməsi və Qafqaz universitetlərində bacarıqların artırılmasına kömək etməkdir.

PACT-in ən uzunmüddətli məqsədi: 1) Qafqaz universitetlərində layihə hazırlanması bacarıqlarının artırılmasına yardım etmək; 2) Avropa Birliyi (AB) və Qafqaz universitetləri arasında beynəlxalq əlaqələrin inkişafına və güclənməsinə töhfə verməkdir. Layihə çərçivəsində gələcəkdə digər akademik layihələr üçün beynəlxalq layihələrin hazırlanması və qrantların yazılması bacarıqları inkişaf etdiriləcək. Gənc tədqiqatçılar, PhD tələbələri və müəllimlər (gənc elmi işçilər) öz ideyalarını layihəyə çevirməyi və maliyyə dəstəyi tapmaq yollarını öyrənəcəklər.

Ortaq layihə olan təkmilləşdirmə təlim proqramı çərçivəsində Qafqazın 9 universitetinin gənc elmi işçilərinə üz-üzə və onlayn təlimlərdə Avropa Birliyində layihə menecerləri üçün nəzərdə tutulmuş yeni vasitələrdən istifadə etməklə təlimlər keçirilib. Sənədlər toplusu, video və digər tədris resursları ilə zəngin interaktiv resurs platforması yaradılmışdır.

Avropanın bilik və təcrübəsinin Qafqaz universitetlərinə uğurla ötürülməsi təşəbbüsünü dəstəkləyən bu layihə 5 müxtəlif Avropa universiteti və təşkilatının iştirakı və dəstəyi ilə həyata keçirilir. Onların təcrübə və zəhməti sayəsində bir çox sənədlər işlənilib hazırlanmış və yuxarıda adı gedən interaktiv platforma vasitəsilə tezliklə ictimaiyyətə təqdim olunacaq.

Layihənin sonrakı mərhələsində Xəzər Universitetində gənc tədqiqatçılar, doktorantlar və müəllimlər üçün 3 aylıq təlim təşkil olunacaq. Qarşıdakı tədbirlər haqqında daha ətraflı məlumat əldə etmək üçün Xəzər Universitetinin veb sahifəsini izləyin.

ERMƏNİ RƏQİBİNƏ QALIB GƏLDİ

Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, "Vahid Rusiya" partiyasının üzvü Elşən Həməzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib



Seçicilərin 34,47 faizinin səsini alan Elşən Həməzəyev erməni rəqibi Sergey Minasyana asanlıqla qalib gəlib. 1972-ci ildə Astarada doğulan E. Həməzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həməzəyev əvvəlcə M.A.Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya İnstitutunu bitirib, sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan" şirkətlər qrupunun rəhbəridir.

Elşən Həməzəyev, həmçinin, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionunda səlahiyyətli nümayəndəsidir.

HƏMYERLİMİZ DÜNYANIN APARICI OTELLƏR ŞƏBƏKƏLƏRİNDƏN BİRİNİN VİTSE - PREZİDENTİ VƏZİFƏSİNDƏ

Mehmanxana biznesində 19 illik iş təcrübəsinə malik olan İlkin İlyasadə Pan Pacific Otellər Qrupunun vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

Beynəlxalq Turizm Yenilikləri saytının məlumatına görə, İ. İlyasadənin yeni işdə əsas vəzifələri müxtəlif layihələrin həyata keçirilməsinə nəzarət etməkdən, həmçinin otellərin açılışa hazırlığını təşkil etməkdən ibarət olacaq. Onun fəaliyyəti Asiya, Okeaniya və Şimali Amerikada Pan Pacific və Park Royal şəbəkələrinin 30-dan çox otelini əhatə edəcək.

İ. İlyasadə son 13 il ərzində Asiyada mehmanxana biznesi sahəsində çalışmışdır. Ondən əvvəl isə Azərbaycan, Maldiv adaları, Şri-Lanka, Tailand, İndoneziya, Kanada və Sinqapurda işləmişdir.

Yeni təyinatdan əvvəl Balidəki Four Seasons Resort otelinin baş meneceri olmuşdur. Asiya-Sakit Okean regionunda ən iri mehmanxana komplekslərindən biri olan bu oteldə 700 nəfərə yaxın əməkdaş çalışır. Saytda qeyd olunur ki, İ. İlyasadənin başçılığı ilə bu otel həmin regiondakı mehmanxanalar arasında ən yüksək nəticələrə nail olmuşdur.

Pan Pacific Otellər Qrupunun icraçı direktoru Bernold Şreder demişdir: "Böyük iş təcrübəsinə malik olan, öz işi ilə böyük etirəslə məşğul olub daim irəliyə baxan İlkin bizim idarəetmə komandamız üçün çox faydalı olacaq."

Qeyd edək ki, mənzil-qərargahı Sinqapurda olan Pan Pacific Otellər Qrupu Asiya-Sakit Okean regionunda şəbəkəsini ildən-ilə genişləndirir. Hazırda şirkət Avstraliya, Çin, İndoneziya, Malayziya və Myanmada layihələrini gerçəkləşdirmək üzərində iş aparır.



Yelena Ostapenko, E. T.
INEWS.AZ

AZƏRBAYCANLI ALİM MÜKAFATLANDIRILMIŞDIR

Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilmişdir




Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bu mükafata Ukrayna ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrə verdiyi töhfələrə görə layiq görülmüşdür.

1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycanın və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-kütləvi yazının müəllifidir.

Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə

“Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır.

Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur. O, “Xalq Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir.



UKRAYNA AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN YENİ SƏDRİ

Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) hesabat seçki konfransı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda quruma yeni sədr seçilib: Anar Tahirovu İlhamə Allahverdiyeva əvəzləyib.

İlhamə Allahverdiyeva Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin müavini və İdarə Heyətinin üzvü idi.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu ildə təsis edilib. Vilayətlərdə regional təşkilatlarını yaranan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, futbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi qədim adət-ənənələri, mədəni irsi qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.

RUSİYADA DEPUTAT SEÇİLDİ

Azərbaycanlı sahibkar Ruslan Şərifov Volqoqrad Vilayət Dumasının deputatı seçilib

O, 2003-2009-cu illərdə də Şərifov Volqoqrad Vilayət Dumasının deputatı olub. R. Şərifov 1970-ci il avqustun 27-də Yaroslavl vilayətində anadan olmuşdur. İki ali məktəbi – Volqoqrad Politexnik İnstitutunu və Volqoqrad Dövlət Qulluğu Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

“Status” şirkətlər qrupunun baş direktoru, “Lukoil - Volqoqrad Neft Emalı” şirkəti baş direktorunun müavini vəzifələrində işləmiş, deputat olduğu dövrdə dumanın Tikinti, mənzil-kommunal siyasəti və yol kompleksi komitəsinin sədr müavini olmuşdur.



BƏSTƏKARIMIZ TÜRKİYƏDƏ MÜKAFATLANDIRILDI



*Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyədə
“Türk Dünyası Hizmet Ödülü” mükafatına layiq görülüb*

[Lent.az](#)-ın məlumatına görə, bəstəkar Ankarada olan Kərkük Mədəniyyət Dərnəyinin qonağı olub. S.Tofiqqızı Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə verdiyi xidmətlərinə görə Kərkük Mədəniyyət Dərnəyi tərəfindən "Türk Dünyası Xidmət Mükafatı" ilə təltif edilib.

Xatırladaq ki, mükafatı S.Tofiqqızına Kərkük Mədəniyyət Dərnəyi Başçısı Dr. Şəmsəddin Küzeci təqdim edib.

ƏFQAN RƏSSAMI REZA HƏZARENİN SƏRGİSİ

*“YARAT” Müasir incəsənət Məkanının “YAY!” Qalereyasında Azərbaycanda fəaliyyət
göstərən əfqan rəssamı Reza Həzarenin “Anesteziya ”adlı fərdi sərgisi açılıb*

[AzərTAc](#) xəbər verir ki, sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirir.

Əfqan qaçqını olan Reza Həzare 1987-ci ildə İrənin Zahedan şəhərində dünyaya göz açıb. O, 2005-ci ildə Tehran Ali Təsviri İncəsənət Məktəbini, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını qurtarıb.

Reza Həzarenin işlərində keçmişlə indiki zaman arasında olan gərginlik hissələrinə - dini və dünyəvi həyat tərzində çarpışmaya və onun təməlini təşkil edən ənənə və müasirlik arasında münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrəndən Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda ölkəsində tüğyan edən böhranı izləyirdi.

Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənə və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq edib. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanıdır. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir.

Reza Həzarenin mənsub olduğu nəsil qürbətdə doğulub boya-başa çatıb və yaşadığı ölkələrlə heç bir rabitəyə malik deyil. Məsələn, İrənda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş haqlarına sahib deyillər. Bu insanlar öz Vətəninə-Əfqanıstanda da qəbul olunmurlar. Çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb, fərqli mədəni dəyərlərə malik insanlar sayılırlar. Nəticədə onlar heç bir ölkədə kök sala bilmir və daimi mühacirət ağrısı ilə yaşayırlar. Reza Həzarenin “Anesteziya” adlı fərdi sərgisindəki əsərlər bu insanların həyatını əks etdirir.

Sərgi oktyabrın 26-dək davam edəcək.



AZƏRBAYCANLI ALİM AVSTRİYANIN FƏXRİ ORDENİ İLƏ TƏLTİF OLUNUB



Avstriyanın Federal Prezidenti ölkənin Federal elm, tədqiqat və iqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi iki ölkə arasında mədəni əlaqələrin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.


ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən [AzərTAc](#)-a bildiriblər ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi Frans Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə 2013-cü ildə V.Hacıyevə “Tərcümə mükafatı” verib. “Məhkəmə” romanı son iki ilin ən yaxşı tərcüməsi kimi 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Abbas Səhhət” mükafatına layiq görülüb.

V.Hacıyev klassik və müasir alman ədəbiyyatının nümayəndələri olan H.Hesse, H.Böll, Z.Lents və digərlərinin əsərlərini almanca dan Azərbaycan dilinə tərcümə edib. O, Avstriyanın bu ali təltifinə layiq görülən ilk azərbaycanlı alim-tərcüməçidir.



“QARABAĞIN MƏDƏNİYYƏT XƏZİNƏLƏRİ” ADLI SƏNƏDLİ FİLM

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ingilis dilində “Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsərləri” sənədli filminin çəkilişi başa çatıb



İctimai Birlikdən AzərTAc-a bildirilib ki, layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkilib.

Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış filmin məqsədi erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünkü taleyi fonunda Qarabağ probleminin tarixi köklərini, ölkəmizin bu bölgəsinin Azərbaycan mədəniyyətində rolunu dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

Eyni zamanda, filmə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğu vurğulanıb, Azərbaycanın ayrılmaz bölgəsi olan Qarabağın Qafqazın mədəniyyət

ocağı kimi tariximizdə tutduğu mövqenin dünyaya yayılmasına çalışılıb.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi daha əvvəl üç dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaşı” kitablarını və ingilis dilində “Qafqazın konservatoriyası” filmi hazırlayıb.

ƏN GÜCLÜ PROQRAMÇI YENƏ GENNADI KOROTKEVIÇDİR

Qomeldən olan 19 yaşlı Gennadi Korotkeviç planetin ən güclü proqramçılarının reytingində birinci yerdədir



Bu yay mövsümündə Gennadi virtual məkanı iki dəfə “silkələyib”. Avqustun 1-də Berlində keçirilən “Yandex. Alqoritm-2014” çempionatında qalib gəlib. Seçim mərhələlərində dünyanın 72 ölkəsindən dörd minə yaxın “ağıl dəryası”nın iştirak etdiyi bu çempionatın baş mükafatını qazanmış gənc iki həftəliyə Qomelə, ata evinə tətillə qayıdıb. Bir qədər dincələndən sonra avqustun ortalarında Los-Ancelesdə keçirilən idman proqramlaşdırması üzrə nüfuzlu beynəlxalq yarışa (“Google Code Jam”) yola düşüb.

Bu yarışda iştirak etmək iddiasında olan “koder”lərin sayı 20 minə yaxın idi, lakin onlardan yalnız 26 nəfəri finala layiq görülüb. Dünya reytingini gərgin vəziyyətdə saxlayan intriqa bu dəfə də

Qomeldən olan proqramçının xeyrinə başa çatıb – 15 min dollar məbləğində baş mükafat ona qismət olub. Gennadinin sözlərinə görə, “Google Code Jam” yarışındakı məsələlər daha mürəkkəb hesab edilir. Gənc proqramçı deyir: “Yandex çempionatında məsələlərin həllinə 100 dəqiqə ayrıldığı halda, bu dəfə isə dörd saat vaxt ayrılmışdı. Həqiqətən çox fikirləşmək lazımdır. Çünki burada məqsəd bir qədər fərqlidir. Əsas vəzifə - məsələni səmərəli yolla həll etməkdir”.

Lakin Gennadi etiraf edir ki, idman proqramlaşdırması onun üçün ilk növbədə maraqlı hobbidir. Bu məşğuliyyət dünyanı görməyə, çoxsaylı yaxşı və maraqlı adamlarla tanış olmağa imkan verir, bir sözlə, məmnunluq gətirir.

Hazırda bu gənc proqramçının əsas fəaliyyət növü Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Tədqiqat Universitetində təhsildir.

Gennadi yaxın gələcək üçün planları barədə sualın cavabında çox təmkinli və təvazökar şəkildə deyir: “Hələlik “elm qranitini gəmirirəm”. Sonrası barədə hələ qərara gəlməmişəm. Heç bir konkret və global planım yoxdur. Universitetin ikinci kursunu bitirmişəm. Mən təhsilimi başa çatdırmalı, sonra işə düzəlmək barədə qərara gəlməliyəm. Bəlkə də elmlə məşğul oldum, amma bir də deyirəm, hələ qəti qərarım yoxdur”.

Xatırladaq ki, Belarusdan olan proqramçı Gennadi Korotkeviç idman proqramlaşdırması üzrə bir sıra beynəlxalq yarışlarda qalib gəlib. 2007-ci ildən 2012-ci ilə qədər məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiadalarda 6 dəfə qızıl medal, 2006-cı ildə isə gümüş medal qazanıb. 11 yaşında ikən beynəlxalq turnirlərdə iştirak etmək hüququ qazanmaqla dünya rekordu müəyyən edib. Hazırda yaşı 18-dən yuxarı olan proqramçılar üçün nüfuzlu yarışlarda qələbələr qazanmaqda davam edir. “Coderforces” və “TopCoder” üzrə ən yüksək reytingə malikdir.

*Zeynal Ağazadə,
AzərTAC-ın xüsusi müxbiri
Minsk*

“PHILIPS” ŞİRKƏTİ SƏKKİZNÜVƏLİ PLANŞETOFON HAZIRLAMIŞDIR

Niderlandın “Philips” şirkəti “I928” adlı yeni, kifayət qədər güclü planşetofon təqdim etmişdir. Aparatın əsas üstünlüyü “IPS” matrisə əsaslanan və Full HD təsvir ölçüsünü dəstəkləyən 6 düymlük böyük ekranın olmasıdır. Planşetofonun qalınlığı 7,9 mm təşkil edir.

İki SİM kartı dəstəkləyən aparat “Android 4.4” əməliyyat sistemi ilə işləyir.

“GOOGLE” BAĞLAMALARIN ÇATDIRILMASINDA DRONLARDAN İSTİFADƏ EDƏCƏK

“Google” bağlamaların çatdırılması üçün dronunu sınaqdan keçirib. Bu haqda şirkətin “YouTube” portalındakı hesabında məlumat verilib

[Lent.az](#) "ICTnews" saytına istinadən bildirir ki, sınaq Avstraliyanın Kvinslend ştatında keçirilib. Xəritədə robotun hərəkətini izləmək mümkündür. Aparat təyin edilmiş nöqtəyə çatdıqda konteyner trosun köməyi ilə həmin əraziyə endirilir.

"The Wall Street Journal" (WSJ) nəşri yazır ki, dronun hündürlüyü 75 sm təşkil edir, dörd vintin köməyi ilə müxtəlif istiqamətlər üzrə hərəkətini tənzimləyir. "Google"-dan bildirilib ki, hələ ötən ildən sınaqlara başlanılıb.

Şirkətin nümayəndələri hesab edir ki, dronların köməyi ilə yüklər yaxın ərazilərə çatdırılacaq.



2017-Cİ İLƏDƏK TELEVİZORLARIN 75 FAİZİ “AĞILLI” OLACAQ

J'son & Partners Consulting” şirkəti 2017-ci ilədək global “ağıllı” televizor bazarı üzrə proqnozunu dərc edib

Qiymətləndirmələrə görə, 2013-cü ildə dünyada 234 milyon televizor satılıb. Analitiklərin məlumatına görə, qurğuların 76 milyonu “Smart TV” funksionallığını dəstəkləyib.

Proqnozlara görə, 2017-ci ilədək televizorların satış həcmi 257 milyonu öteəcək və “ağıllı” panellərin sayı 185 milyonu təşkil edəcək. Beləliklə, ümumi televizor satışında “Smart TV”-nin payı 73 faizədəkartacaq. Yəni, satılmış televizorların 75 faizi internetə çıxış funksiyasına malik olacaq.

“8K” FORMATLI “OLED” DİSPLEY YARADILMIŞDIR

“Semiconductor Energy Laboratory” (SEL) laboratoriyası, “Advanced Film Device” (AFD) və “Sharp” şirkətləri “8K” formatlı yüksək təsvir ölçüsünə malik 13,3 düym displeyin prototipini nümayiş etdirmişlər



Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən hazırlanmışdır.

Displeyin təsvir ölçüsü 7680x4320 piksel təşkil edir ki, bu da Full HD (1920x1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə çoxdur.

“8K” displey prototipinin bir düymüçün piksellərinin sayı “664 ppi” təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 13,3 düymü “Mac Book Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü 2560x1600 pikseləvə 227-yə bərabər “ppi” göstəricilərinə malikdir.

“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor) texnologiyasından istifadə olunmaqla

istehsal edilən displey prototipində işıq diodları beş tranzistor və bir kondensatorla idarə olunur.

Perspektivdə “8K” formatlı 13,3 düymü displey “high-end” sinfindən olan portativ kompüterlərdə tətbiq edilə bilər.

TÜRKİYƏNİN YENİ PREZİDENTİ VƏ BAŞ NAZİRİ

Avqustun 28-də Türkiyə Böyük Millət Məclisində (TBMM) həmin ayın 13-də ilk dəfə olaraq ümumxalq səsverməsi ilə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib



Türkiyənin Ali Seçki Komissiyası tərəfindən hazırlanmış “Prezident vəsiqəsi” Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı parlamentin sədri Cəmil Çiçək tərəfindən təqdim olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan TBMM-in deputatları qarşısında dövlət başçısı kimi and içib. Bundan sonra Çankaya Köşkündə “Təhvil – təslim” mərasimi keçirilmişdir.

Əvvəlcə Anıt qəbiri ziyarət edərək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyan Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”nı yazıb.

Türkiyənin 11-ci prezidenti Abdulla Gül və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış ediblər.



Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Abdulla Gülə Türkiyənin “Dövlət Şərəf Medalı” təqdim olunub.

Bir gün əvvəl – avqustun 27-də Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı qarşısında hesabat məruzəsi ilə çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni Prezidenti seçilməsi ilə əlaqədar AKP sədrliyindən istefa verib. Qurultay xarici işlər naziri Əhməd Davudoğlunu AKP-yə sədr seçib. Eyni zamanda, Əhməd Davudoğlu hakim partiyanın sədri kimi AKP-nin yeni hökumətini qurmaq üçün baş nazir səlahiyyətini qazanaraq, hökuməti təşkil etmiş və vəzifəsinin icrasına başlamışdır.

İSVEÇRƏ MÜHACİRLƏRİN SAYINI AZALDIR

Bu il noyabrın 30-da İsveçrədə mühacirlərin sayının azaldılması mövzusunda yeni referendum keçiriləcək

Bu haqda ölkənin Federal Şurası (hökuməti) qərar qəbul edib.

Bir müddət öncə İsveçrənin Ekologiya və Əhali uğrunda Birlik «Əhalinin sayının artırılmasını dayandırma-lı» təşəbbüsü ilə çıxış edib. Ekoloqlar mühacirlərin axınını azaltmaq hesabına ölkə əhalisi sayının üç il ərzində azı 0,2 faiz artımını saxlamaq təklifini irəli sürür.

Təşəbbüs müəllifləri ehtimal edir ki, bu yolla təbii ehtiyatları uzun müddətə qorumaq mümkündür.

Xatırladaq ki, İsveçrədə yaşayan əcnəbilər arasında çoxluğu italyalıdır təşkil edir. Onların sayı 292 mindir. Sonrakı yerlərdə bu ölkələr gəlir: Almaniya - 282,5 min nəfər, Portuqaliya 234 min, Fransa 101,5 min, Serbiya 97,2 min.

